

# SPORT **TIME**

2015 (may - iyun)



***“Bu gün burada,  
gözəl Bakıda Avropa Olimpiya  
Hərəkətinin tarixində  
yeni səhifə yazılır.  
Bu səhifəni biz yazırıq,  
Azərbaycan xalqı yazır!”***

Mehriban Əliyeva



**1<sup>st</sup> BAKU 2015**  
EUROPEAN GAMES





# SPORT TIME

*Təsisçi və baş redaktor*  
Jalə Rzabəyli

*Redaktor*  
Fidan Türk

*Redaktor müavini*  
Xanım Məmmədova

*Yaradıcı heyət*  
Fidan Bağirova  
Könül Kamilqızı  
Elza Mehdi

*Korrektor*  
Yusif Savalan

*Dizayner*  
Namiq Bağirov


*Foto*  
"Sport Time" qalereya

*Jurnal*  
Azərbaycan Respublikasının  
Ədliyyə Nazirliyində  
qeydiyyatdan keçmişdir.

**Qeydiyyat: № 3949**

*Azərbaycan Beynəlxalq Bankı*  
KOD: 507592  
VÖEN: 1700038881  
M/H: 0137010007944  
H/H: AZ03JBBK00000382100000006404

**İctimai əlaqələr**  
Tel: (994 12) 422-46-97  
Mob:(055) 630-22-24  
E-mail: sporttime7@mail.ru



**SPORT TIME**

*"Bu gün burada,  
gözəl Bakıda Avropa Olimpiya  
Hərəkətinin tarixində  
yeni səhifə yazılır.  
Bu səhifəni biz yazırıq,  
Azərbaycan xalqı yazır!"*

Mehriban Əliyeva





## *Bu sayda*

*Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə*

*Məşəli Bakının Dənizkənarı Milli Parkındakı "Sadko" limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib*



*Avropa Oyunlarının möhtəşəm açılış mərasimi*

*Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə "Şərəf" ordeni təqdim edib*



*Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimi*

*BİRİNCİ AVROPA OYUNLARI İLƏ ƏLAQƏDAR MÜKAFATLANDIRILMA MƏRASİMİ*



*Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı*

*Qarabağ qazisi, əlil arabasında fotoqraf!*





**Fəttah Heydərov:** "Bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir"

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Naxçıvan-2015" Beynəlxalq Şahmat Festivalı



**Cəsarət Əhmədov:**  
"Biz birlikdə güclü Azərbaycanıq"

AQGF Fitness Mərkəzi



**Ağacan Abiyev:** "Qonaqlar bizim mədəniyyətimizə, müasirliyimizə heyran qaldılar"

ARAF - Qədim sənətin müasir ünvanı



Azərbaycan birinci Avropa Oyunlarının ikincisi oldu

Ədalətin keşiyində



A close-up portrait of Heydar Aliyev, an elderly man with grey hair, wearing a dark suit and a bow tie. He is looking slightly to the right with a gentle smile. The background is dark.

*“İdman saęlamlıq v  eyni  
zamanda m d niyy tdir”*

*Ulu  nd r HEYD R  LİYEV*



## Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə

Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir - birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir.

Estafet qədim od məbədi olan Atəşgahdan başlayır

Aprelin 26-sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşür. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayır. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək bildirib:

- Hörmətli Avropa Olimpiya Komitəsinin prezidenti cənab Patrik Hikki.

Hörmətli xanımlar və cənablar, əziz dostlar.

2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Bu qərara görə Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.

Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladığımız Təşkilat Komitəsi yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır. Təşkilat Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən ibarət beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir. Əlbəttə, biz daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün məsələlər öz həllini tapmışdır.

Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə, bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdir. Bu, tarixi nailiyyətdir.

Bununla bərabər, son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır. Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün deyil.


Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır. Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir.

Beynəlxalq yarışların keçirilməsi üçün bizim kifayət qədər geniş təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynamışdır. Hesab edirəm, önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılamışdır.

Beləliklə, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik.







Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bu idman bayramı davam edir. Bu, əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir.

Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyayı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar, idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.

Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədinə alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün şəhərlərinə gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramını qeyd etsin.

Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram.

Qoy, güclü qalib gəlsin! Yaşasın Azərbaycan!

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi:

- Zati-aliləri cənab Prezident.

Birinci xanım Mehriban Əliyeva.


Hörmətli qonaqlar.

Bu axşam Avropa idmanı qitəmizin idman potensialının reallaşması yolunda yekun mərhələyə daxil olacaq. İlk Avropa Oyunları artıq reallığa çevrilir.

İki ildən bir qədər çox əvvəl biz böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul edən ölkə "Odlar Yurdu" Azərbaycan olacaq. Ən cəlbədicə elementlərdən biri - ölkəmizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya Hərəkətinin gücünün və qüdrətinin əsas təəcəssümüdür. Məşəl alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı.

Bu axşam biz nadir mərasimimizdə həmin Olimpiya irsinə sadıq qalaraq Atəşgah məbədinə Avropa Oyunlarının məşəlini alovlandıraraq məşəli stadionə və "Bakı-2015" Oyunlarının açılış mərasiminə yola salırıq. Bu, Avropa idmanı üçün həlledici məqamdır. Həmkarlarım, eləcə də təmsil etdiyim Avropa Olimpiya Komitəsi Sizə göstərdiyiniz yardıma görə olduqca minnətdardır. Çünki biz planlarımızın birgə reallaşmasına doğru yekun addım atırıq. Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yərə yayırlar.

"Bakı-2015" bütün ölkəmizin əməyi və səyləri sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarcılığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadıqlığını nümayiş etdirmişdir.



Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri həttə ən çilğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti həttə Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı.

Mən gözəl ölkənizi gəzib dolaşan "Bakı-2015" məşəlinin estafetini izləməyi səmimiyyətlə arzulayıram. Çünki bu məşəl çox mühüm ilk Avropa Oyunlarının açılış mərasiminə aparan yolu işıqlandıracaq. Sağ olun.

X X X

Daha sonra Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırdı.

Dövlətimizin başçısı məşəli "Bakı-2015" Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verdi.

Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda "Alov festivalı"nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son gününü olacaq və Bakıya gətiriləndə təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015" brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çayirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.





## Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib

Avropa Oyunlarının yoluna işıq saçıq məşəl bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.

Birinci Avropa Oyunlarının aprelin 26-da qədim od məbədi olan “Atəşgah”da start götürən məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb.

Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri elektromobillə “Sadko” limanına gəliblər.

Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərərətlə qarşılayıblar.

Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan alıb.

Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib.

Dənizkənarı Milli Parka toplaşanlar məşəllə irəliləyən dövlətimizin başçısını “Yaşasın Azərbaycan!”, “Prezident İlham Əliyevə eşq olsun!”, “Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışlayıblar.

Azərbaycan Prezidenti birinci Avropa Oyunlarının məşəlini böyük vətən müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.

Bununla da birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti başlayıb.


**AzərTAC**






*“Bu gün burada, gözəl Bakıda  
Avropa Olimpiya Hərəkətinin  
tarixində yeni səhifə yazılır.  
Bu səhifəni biz yazırıq,  
Azərbaycan xalqı yazır!”*

*Mehriban Əliyeva*



# Avropa Oyunlarının möhtəşəm açılış mərasimi









# *Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə "Şərəf" ordeni təqdim edib*

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Şərəf" ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev dedi:

- Cənab prezident, ilk növbədə Sizi yubileyiniz münasibətilə təbrik etmək istərdim. Çox şadam ki, Siz ad gününüzü Bakıda, əminəm, Sizə çox yaxın olan bir ölkənin paytaxtında qeyd edirsiniz. Fərsətdən istifadə edərək Avropada idmanın, Olimpiya hərəkatının inkişafı naminə həyata keçirdiyiniz işlərə görə Sizə təşəkkürümü bildirmək istərdim.

İyirmi ilə yaxındır Avropa Olimpiya ailəsinin üzvü olaraq mən Sizin qitəmizdə idmanın inkişafına sadıqlığınız, fəaliyyətinizə və fədakarlığınıza çox yaxşı bələdəm. Mən Avropa Olimpiya Komitəsinin iclaslarında bizim birgə iştirak etdiyimiz vaxtları xatırlayıram. Təəssüf ki, hazırda mən işimlə əlaqədar iclaslarda iştirak edə bilmirəm, lakin Sizin fəaliyyətinizi yaxından izləyirəm. Mən Sizi dünyada Avropa idmanının təbliği ilə bağlı əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.

Əlbəttə ki, ilk Avropa Oyunlarının təşkili ilə bağlı Avropa Olimpiya ailəsinin dəstəklədiyi qərar tarixi qərar idi. Biz ilk Oyunları Bakıda keçirməkdən qürur duyuruq. Bu, bizə ölkəmizi təqdim etmək, imkanlarımızı nümayiş etdirmək və möhtəşəm tədbiri təşkil etmək imkanı verir. Biz ictimaiyyətin bu tədbirə böyük maraq göstərdiyini görürük. Əminəm ki, Oyunlar sona çatandan sonra biz minlərlə insanın, xüsusilə uşaqların idmana marağının artmasının, çempion olmağa çalışmasının şahidi olacağıq. Bu, Azərbaycanda idmanın gələcək inkişafında olduqca müsbət rol oynayacaq.

Avropada, Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafındakı böyük nailiyyətləri nəzərə alaraq mən Sizin Azərbaycanın ən ali mükafatlarından biri olan "Şərəf" ordeni ilə təltif edilməyinizlə bağlı Sərəncam imzalamışam və onu Sizə təqdim etmək istəyirəm.

Prezident İlham Əliyev "Şərəf" ordenini Patrik Hikkiyə təqdim etdi.



Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki dedi:

- Cənab Prezident, bu, mənim üçün şərəfdir. Bu yüksək mükafata görə Sizə təşəkkür edirəm. Biz birlikdə uzun yol qət etmişik. Mən Sizi şəxsən uzun illərdir tanıyıram. İndi mən Azərbaycanı və Azərbaycan vətəndaşlarını yaxından tanımaq imkanını əldə etmişəm. Bura mənim ikinci evim kimidir. Mən burada özümü çox rahat hiss edirəm, hər kəsdən ehtiram görürəm. Bütün Avropadan mənə Oyunların təşkili, keçirildiyi yerlər, buradakı rəqabətlik, qonaqpərvərliklə bağlı fikirlər bildirirlər. İndiyədək mən heç bir şikayət almamışam - nə nəqliyyat, nə qida, nə də başqa məsələlərlə bağlı.

Patrik Hikki birinci Avropa Oyunlarının ilk günlərində Azərbaycan idmançılarının qazandıqları böyük uğurlar münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etdi.

# **Avropa Oyunlarının ruhunu yayan, qəlbləri isidən İlk Avropa Oyunlarının məşəli**





“Bakı-2015”-in məşəl və çırağını “Yarat”ın bədii rəhbərliyi ilə Sebastian Berqne dizayn edib. Onlar ənənəvi Azərbaycan metal işləmələrindən istifadə edərək çox gözəl dizayn edilib, işlənib və hazırlanıb.

660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çayırdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

# Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimi







## ***BİRİNCİ AVROPA OYUNLARI İLƏ ƏLAQƏDAR MÜKAFATLANDIRILMA MƏRASİMİ***

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.



Əvvəlcə birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Dövlət başçısı mərasimdə çıxış edib.

Sonra mükafatlandırma mərasimi olub.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxunub.

Dövlət başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim edib.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qələbələrindən, Prezident İlham Əliyev tərəfindən qalib gələn atletlərə medalların təqdim olunması anlarından bəhs edən videoçarx nümayiş etdirilib.

**AzərTAC**







# *Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı*

İyunun 5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verib.

Bildirilib ki, müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə edir. Boks Federasiyasının inzibati binasında boks mərkəzi də fəaliyyət göstərəcək. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var.

Dövlətimizin başçısı Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.



Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğıni əks etdirən fotoğuşə yaradılıb.



Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Federasiyanın muzeyi ilə tanış olublar.

Muzeydə Azərbaycanın boks tarixi haqqında ən geniş məlumatları əldə etmək mümkündür. Boks Azərbaycanda XX əsrin əvvəllərində təşəkkül tapıb. O dövrdə Bakıya işləməyə gələn əcnəbi fəhlələr və mühəndislər, neft sənayesi üzrə mütəxəssislər idmanın bu növünü Azərbaycanda yaymağa başlayıblar.

Ötən əsrin 20-ci illərində paytaxtımızda həvəskar boksçuların ilk döyüşləri keçirilməyə başlayıb. 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. İdmançılarımızın beynəlxalq döyüşləri isə 1920-ci illərin sonlarına təsadüf edir. Dəri əlcək ustalarımız sovet dövründə SSRİ çempionatlarında və spartakiadalarında mübarizə aparırsalar da, boksdakı əsas uğurlarımız məhz müstəqillik illərinə təsadüf edir. Azərbaycan Boks Federasiyası AIBA-nın tam hüquqlu üzvü olduqdan sonra idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çıxış etməyə başlayıblar. 1993-cü ildə 17 yaşlı Rövşən Hüseynov Avropa çempionu titulinə yiyələnib. 2003-cü ildə isə Ağası Məmmədov dünya çempionatından Azərbaycana ilk qızıl medalı gətirib. 2000-ci ildən bu yana Azərbaycan boksçuları bütün Olimpiya Oyunlarından Vətənə medallarla dönüblər. Vüqar Ələkbərov, Fuad Aslanov, Ağası Məmmədov, Şahin İmranov, Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov Olimpiya Oyunlarının mükafatçılarıdır.

Ölkəmiz indiyədək boks üzrə ən mötəbər yarışlara ev sahibliyi də edib. 2011-ci ildə böyüklər arasında dünya çempionatı ilk dəfə Bakıda keçirilib. Komandamız yarışda 1 qızıl və 1 gümüş medala layiq görülüb. AIBA həmin yarışını indiyədək keçirilmiş dünya çempionatları arasında ən yaxşılardan biri kimi qiymətləndirib. Son illərdə dünya və Avropa çempionatlarında da dəri əlcək ustalarımız uğurla çıxış edirlər. 2013-cü ildə Avropa çempionatında Azərbaycan boksçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Həmin il Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında komandamız 2 qızıl və 1 bürünc medala layiq görülüb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksdə yarışların keçiriləcəyi əsas boks zalı ilə tanış olublar.

Məlumat verilib ki, zalda tamaşaçılar üçün 1000 oturmaq quraşdırılıb. Boksçularımız birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Komandamız həm kişilərin, həm də qadınların yarışında tam heyətlə mübarizə aparacaq. Boksçularımız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Qadınların yarışında 5 boksçumuz çıxış edəcək. Meksikada dağlıq şəraitdə təlim-məşq toplanışı keçən boksçularımız artıq Vətənə dönüblər və bir neçə gündür ki, Bakıda hazırlığı davam etdirirlər.

Dövlətimizin başçısı və xanımı federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.

Prezident İlham Əliyev boksçuları salamlayaraq deyib:

- Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi belə gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər. Yadımdadır, London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər.



Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda bokşularımız ədaləti bərpa edəcəklər.

Həmçinin qadınlar da yüksək nəticələr göstərirlər. Avropa çempionu da Londonda idi. Mən onun yarışını müşahidə edirdim. Həmin yarışda o, qalib oldu, amma qələbəni rəqibinə verdilər. Belə bir ədalətsizlik oldu. Bəzən idmanda belə hallar olur. Buna görə əsas odur ki, idmançı ruhdan düşməsin, ringdə özünü təsdiqləməyə davam etsin. Tamaşaçılardan isə heç nəyi gizlətmək olmaz. Hər şey göz qabağındadır. Buna görə də sizə yarışlarda uğurlar və ölkəmizi layiqincə təmsil etməyi arzulayıram.

Dövlətimizin başçısı və xanımı lazımı avadanlıqla təchiz olunan məşq zalında yeniyetmə və gənc bokşuların məşqini izləyiblər. Bu qrupa 13-17 yaşlı bokşular cəlb edilir.

Binada, eyni zamanda, VIP tamaşaçılar üçün də yer ayrılıb. İdman obyektinin yarış zalları, mətbuat işçilərinə ayrılan sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar və yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə qurulub.

Bu gün Azərbaycanada idmana olan dövlət qayğısı, bunun nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, paytaxtla yanaşı, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində mühüm rol oynayır. Bütün bu reallıqlar, yeni idman binalarında yaradılan şərait və ilk Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən işlər Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha nümayiş etdirir.

Qeyd olunub ki, idman qurğusunda təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər görülüb, genişzolaqlı internet şəbəkəsi qurulub, kafe yaradılıb. Kompleksin ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Sonda xatirə şəkli çəkdirilib.





## Qarabağ qazisi, əlil arabasında fotoqraf!

Qarabağ qazisi, "Arabaçı TV"-in rəhbəri İlham Məhərrəmov 21 öncə Vətənimizin müdafiəsinə könüllü getmişdi. Elə Avropa Oyunlarında da könüllü olaraq çalışır.

Azərbaycan uğrunda canından keçməyə həmişə hazır olduğunu deyən qazimiz əlil arabası ilə gənc yaşlarında tanış olub... 23 yaşında ağır yaralanan gənc əsgər uzun illərdir əlil arabası ilə yaşayır. O, sağlamlığından əziyyət çəksə də həyat eşqi İlhamı gələcəyə səsləyir... İlham Məhərrəmov ilk Avropa Oyunlarında könüllü olaraq çalışan yeganə fotoqraf idi...

İlham həm də Sağlamlıq İmkanları Məhdud Peşə Reabilitasiya Mərkəzində paralimpiya kordinatoru işləyir. O, əlillərin idmana cəlb olunmasında yaxından iştirak edir, onlara mənəvi güc verir.

Onun ilk Avropa Oyunlarında gecə-gündüz, yorulmadan çalışması başda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev olmaqla, bir neçə dövlət adamının da diqqətindən yayınmadı. Cənab Prezidentin İlhamı yaxınlaşaraq şəkil çəkdirməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Avropa Oyunlarında yaşadığı bu unudulmaz anları ömür boyu xatırlayacağını deyən qazimiz ölkə rəhbərimizlə hər zaman qürur duyduğunu bildirir.

İlham qələbə qazanan bütün idmançıları təbrik edir, möhtəşəm yarışda iştirak etdiyi üçün qürur hissi keçirdiyini deyir.



# Heydər Əliyev - 92

Ulu öndər Heydər Əliyev 92 il əvvəl mayın 10-da Naxçıvanda dünyaya göz açmışdır. Bu tarixi gün ərəfəsində böyük şəxsiyyətin əziz xatirəsi qədərbilən xalqımız tərəfindən minnətdarlıq hissi ilə yad edilir, onun misilsiz xidmətləri göz önünə gəlir. Böyük lider Heydər Əliyev hər şeydən əvvəl öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər şəxsiyyət idi.

Ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından olan hörmətli ziyalı, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovla olan müsahibəmizi oxuculara təqdim edirik.



Fəttah Heydərov:

## “Bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir”

*- Fəttah müəllim, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi tarixi necə xatırlayırsınız?*

- Bu tarixi gün heç vaxt unudulmayacaq. Çünki bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Bu kəlam təsadüfi bir kəlam deyil. Bu ifadəni Milli Məclisdə, bəlkə də, ilk işlədən şəxslərdən biri mən olmuşam. Bu fikir mənim Heydər Əliyevin fəaliyyətinə bələd olduğum ilk illərdən bu yana gəldiyim ən yüksək nəticədir. Ona görə ki, mən hələ 1969-cu ildən öncə də respublikanın ictimai həyatında iştirak etmişəm. Hələ gənc yaşlarımdan partiya komitəsinin siyasi fəali kimi ölkədəki vəziyyəti gözəl dərk edirdim və təhlil edirdim. O zaman Azərbaycanın ittifaq respublikaları içərisində bütün göstəricilər üzrə, xüsusilə, iqtisadi, sənaye və digər sahələrdə kəmiyyət göstəricilərinin aşağı olduğunun şahidi olurdu. Bu hal isə bizim üçün xoşbəxtlik gətirmirdi. Belə vəziyyət hər zaman bizi düşünməyə vadar edirdi. çünki hər bir insan, xüsusilə, gənclər öz ölkəsinin, xalqının nailiyyətləri ilə fəxr edir.

O zaman ölkənin aşağı səviyyədə olması məni narahat edirdi. Yuxarıda sadaladığım göstəricilərə görə Azərbaycan ya 13-cü, ya da 14-15-ci yerdə olurdu. Lakin 1969-cu ilin 14 iyul tarixindən Azərbaycanda yeni bir həyat başladı. Azərbaycanın həyatında, insanların işə münasibətində, onların bir-birinə davranışında, yaşam tərzində çox böyük, inqilabi dəyişikliklər baş verdi. Bunun da səbəbi həmin vaxt Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi oldu. Bu, bir təsadüf deyildi. Çünki Heydər Əliyev işlədiyi təşkilatda Azərbaycanda gedən proseslərin əksəriyyəti ilə tanış idi. O, bildirdi ki, Azərbaycanda vəziyyət necədir. Lakin bilmək Onun üçün az idi. Bilmək onun üçün əsas şərt deyildi. Ona görə də, Heydər Əliyevin o zaman Azərbaycanda hakimiyyətə gəlməsi, Onun rəhbərliyə təyin olunması Azərbaycan xalqının şansı idi.

*- Heydər Əliyevin hakimiyyətdən qabaqkı dövrdə Azərbaycanın ümumi görüntüsü barədə fikrinizi bilmək istərdik...*

- Heydər Əliyevin rəhbərliyindən qabaq Azərbaycan İttifaq ölkələri arasında sahibsiz bir ölkə idi. Azərbaycanda heç bir inkişafdan söhbət gedə bilməzd. Buna qədər ölkəmizə rəhbərlik edən insanların əksəriyyətinin dövründə Azərbaycan həm də zaman-zaman öz torpaqlarını itirmişdi. Azərbaycanda Heydər Əliyevə qədər və Onun hakimiyyətdən uzaqlaşdırıldığı dövrlərdə torpaqlar əldən gedirdi. Bu torpaqlar gah Ermənistan, gah da başqa torpaq tələbində olanlar arasında paylaşılmışdı. Amma Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 14 ildə Azərbaycandan bir qarış torpaq da iddiaçılara verilmədi.

## “Sanki ilahi bir qüvvə Ona bu xalqı arxasınca aparmaq qabiliyyəti vermişdi”

İkinci böyük nailiyyət ondan ibarət idi ki, Heydər Əliyev öz xalqına çox gözəl bələd idi. O, millətin içərisindən çıxmış bir dahi idi. Sanki ilahi bir qüvvə Ona bu xalqı arxasınca aparmaq qabiliyyəti vermişdi. Mən həmişə Ona İlahi qüvvənin olduğuna inanmışam və bu fikirləri hər zaman söyləmişəm. Heydər Əliyev qısa bir müddətdə Azərbaycan kəndlərini müasirləşdirdi. Azərbaycan kəndləri o vaxta qədər ən geridə qalmış və ən aşağı səviyyəli yaşayış məkanları idi. Heydər Əliyev bu insanlara ev tikməyi, məişət şəraiti yaratmağı öyrətdi və ən əsası,



iqtisadiyyatın səviyyəsini qaldırdı. Azərbaycanda üzüm istehsalını 2 milyon tona qaldırmaqla, Azərbaycan torpaqlarını yaşıllığa qarışdırdı.

Ulu öndər Azərbaycanda böyük bağlılığın inkişafına nail oldu. Azərbaycan o dövrdən sonra meyvəçilikdə də böyük inkişaf əldə etdi. Bununla bərabər pambıqçılıq, taxılçılıq inkişaf etdirdi. Azərbaycan böyük sənaye potensialını işə saldı. Bu dahi insan şəxsi nüfuzundan istifadə edərək Azərbaycana əvvəlki dövrlərə nisbətən qat-qat çox maliyyə vəsaiti gətirdi. Tədqiqatçıların biri mənə tədqiqatların nəticəsini deyərək məlum oldu ki, Heydər Əliyev 14 il ərzində Azərbaycana 93 milyard manatlıq gəlir gətirib. Bu, Heydər Əliyevin böyük nailiyyətlərindən biri idi.

Ulu öndər xalqı öz arxasınca aparmağı bacardı. O, insanlara mənalı yaşamağın yollarını göstərdi. O zaman böyük suvarma sistemləri yaradıldı. Bakını isə əsl Azərbaycan şəhəri etdi. Bakıda yeni yaşayış məskənləri salmaqla, yeni iş yerləri açmaqla paytaxtımızı müasir şəhərlər sırasına daxil etdi. Eyni zamanda, Azərbaycanın müxtəlif regionlarında abadlıq işlərinin aparılması, yaşayış səviyyəsinin artırılması Heydər Əliyevin böyük xidmətlərinin nəticəsində mümkün oldu. Bu böyük şəxsiyyət insanları iş keyfiyyətlərinə görə seçirdi. O, insanlar arasında böyük səmimiyyət yaradaraq onlar arasından ən yaxşılardan və istedadlılarından önə çıxarmağa nail olurdu. O, belə insanlara fəxri adlar verməklə sübut etdi ki, Azərbaycan xalqı yaradıcı xalqdır, burada yaşayanlar çalışqan insanlardır. Məhz ulu öndər Heydər Əliyev sübut etdi ki, azərbaycanlılar geridə qalmış bir millət deyil. Dünyanın ən qabaqcıl mentalitetinə malik olan insanların azərbaycanlılar olduğunu ulu öndər Heydər Əliyev sübut edə bildi. Beləcə, azərbaycanlıq ideyası Onun varlığında yarandı və nə yaxşı ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Bu dəfə O, müstəqil Azərbaycana rəhbərlik etdi.

## “Ulu öndərin açdığı yol Azərbaycan üçün ən doğru yoldur”

*- Bəs bu dövrlər arasındakı fərqi necə müqayisə edərdiniz?*

- Dahi şəxsiyyətin dövlətimizə qazandırdıqlarını müqayisə etmək üçün Heydər Əliyevli Azərbaycanla, Heydər Əliyevsiz Azərbaycanı mütləq müqayisə etmək lazımdır. O, hakimiyyət başında olduğu bütün dövrlər ərzində Azərbaycanda quruculuq işləri görülüb. Bütün işlər insanların maddi rifahının yaxşılaşdırılmasına yönəldilib. Bu dövrlərdə Azərbaycanda elm, təhsilin daha yüksək səviyyəyə qalxması üçün gərgin işlər gedib və yüksək nəticələrə nail olunub. Görün, Heydər Əliyev qısa müddətdə hakimiyyətdə olmadığı bir zamanda nələr baş verib? Deyərdim ki, bütün qazanan nailiyyətlərin dağıdılması prosesi gedib. Ən dözülməzi ondan ibarətdir ki, Heydər Əliyevin Azərbaycanda olmaması nəticəsində bu gün də xalqımız üçün ağır dərd olan Dağlıq Qarabağ münaqişəsi yaranıb. Biz 20 min şəhid verdikdən, torpaqlarımızın 20 faizini itirdikdən sonra böyük problem qarşısında qalmışıq. Bu problem Heydər Əliyevsiz Azərbaycanda yaranıb. Əgər 1989-1990-cu illərdə Heydər Əliyev Azərbaycanda olsaydı, bu müsbətlər Azərbaycanın başına gəlməzdi və bu qədər böyük problemlər də yaranmazdı. Nə yaxşı ki, Azərbaycan xalqı öz müdrik liderini yenidən Azərbaycana rəhbər gətirdi və qısa müddətdə bugünkü ədəbi müstəqilliyimizə nail olduq. Bu gün iş bu siyasət Onun siyasi varisi, Prezident İlham Əliyev tərəfindən şərtlə, böyük iradə ilə davam etdirilir. Ulu öndərin açdığı yol Azərbaycan üçün ən doğru yoldur.



## **Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı**

*Naxçıvan şahmatçılarına FIDE ustası,  
beynəlxalq qrossmeyster və  
beynəlxalq hakim dərəcələrinin diplom və  
döş nişanları təqdim olunub*

Beynəlxalq Şahmat Federasiyasının qərarı ilə Naxçıvan Muxtar Respublikasının şahmatçılarından biri FIDE ustası, biri beynəlxalq hakim, biri isə beynəlxalq qrossmeyster dərəcəsi alıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, mayın 10-da Naxçıvan şəhərindəki Şahmat Mərkəzində FIDE ustası, beynəlxalq qrossmeyster və beynəlxalq hakim dərəcələrinin diplom və döş nişanlarının təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxış edərək deyib ki, ölkəmizdə idmanın inkişafı diqqətdə saxlanılır, beynəlxalq dərəcəli idmançılar yetişdirilir. Zəka idman növü olan şahmatın inkişafı istiqamətində də kompleks tədbirlər icra olunur. Naxçıvan Muxtar Respublikasında da şahmat infrastrukturunu ardıcıl şəkildə inkişaf etdirilir, beynəlxalq yarışlar təşkil olunur. Ulu öndərin anadan olmasının ildönümləri münasibətilə keçirilən şahmat festivalları da bu mənada mühüm əhəmiyyət daşıyır. Görülən işlərin nəticəsidir ki, artıq Naxçıvanda beynəlxalq dərəcəli şahmatçılar yetişir. Azad Rəhimov Naxçıvanda şahmatın inkişafına göstərilən qayğıya görə minnətdarlıq edib.

Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən qayğı, yaradılan infrastruktur məmnunluq doğurur.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalını yüksək dəyərləndirərək deyib ki, hər il keçirilən bu turnirə dünya şahmatçıları böyük maraq göstərir. İstər təşkilatçılıq, istərsə də iştirakçı şahmatçıların səviyyəsi festivalın əhəmiyyətini ilbəl artırır. Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən qayğı, yaradılan infrastruktur məmnunluq doğurur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu şahmata qayğı prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan bu il şahmat üzrə Dünya Kubokuna və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək.





Kırsan İlyumjinov muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işləri və əhəmiyyətli olaraq ulu öndərin anadan olmasının ildönümü münasibətilə keçirilən beynəlxalq şahmat festivallarını dünyada şahmatın inkişafı baxımından nümunə olduğunu bildirib, Naxçıvanın bundan sonra da zəka sahiblərinin əsl mübarizə meydanına çevriləcəyinə, peşəkar və yüksək reytingli şahmatçıların yetişdiriləcəyinə əminliyini bildirib.

### ***“Şahmat birlik, dostluq və sülh oyunudur”***

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının son turu keçirilir. Artıq 5-ci ildir ki, Naxçıvanda ulu öndərin anadan olmasının ildönümünə həsr olunmuş şahmat festivalları keçirilir. Şahmat birlik, dostluq və sülh oyunudur. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında 12 ölkədən 350-dən artıq şahmatçı iştirak edir. Bu cür festivalların keçirilməsi dünya şahmatçıları arasında əlaqələrin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında iştirak edən şahmatçılar ölkələri ilə Azərbaycan arasında körpü yaradırlar”.

Ali Məclisin Sədri şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kırsan İlyumjinova təşəkkürünü bildirib.

Sonra diplom və döş nişanlarının təqdimatı olub.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Pərviz Qasımova FIDE ustası və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kırsan İlyumjinov Naxçıvan şahmat məktəbinin yetirməsi olan Urfan Sevdimaliyevə beynəlxalq qrossmeyster dərəcələrinin diplom və döş nişanlarını təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyevə beynəlxalq hakim dərəcəsinin diplom və döş nişanını təqdim edib. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kırsan İlyumjinov “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 9-cu turunun rəmzi gedişini edib, xatirə şəkli çəkdiriblər.



Cəsərət Əhmədov:

## “Biz birlikdə güclü Azərbaycanıq”

Milli vətənpərvərlik və dövlətçiliyimizə sədaqət prinsiplərini üstün tutan federasiya!

**Qol güləşi - gücün, sürətin, iradənin və aqlın vəhdəti!**

“Hər bir Azərbaycan vətəndaşının borcudur ki, hansı ölkədə olmasından asılı olmayaraq ölkənin mənafeyini hər şeydən üstün tutsun. Biz Azərbaycan torpağında anadan olmuşuq, Azərbaycan torpağında yaşayırıq və Azərbaycan torpağında olacağıq. Buna görə də ölkəmiz bizim üçün hər şeydən üstün olmalıdır!”

Bu sözləri Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) prezidenti Cəsərət Əhmədov tez-tez dilə gətirir. Onu tanıyanlar federasiya rəhbərinin canı, qanı ilə Vətənə bağlı olduğunu yaxşı bilirlər. Cəsərət Əhmədov dövlətçiliyə sədaqət, Vətənə məhəbbət hissləri ilə yaşayan əsl azərbaycanlı olmaqla bərabər, həm də qəlbində uca Allaha böyük məhəbbət bəşəlyən imanlı insandır. Müasir Azərbaycan vətəndaşı olmaqla yanaşı, Allah qatında savab əməllər qazanmaq Cəsərət Əhmədovun ən başlıca prinsipləri arasındadır.

Bu gün Azərbaycan Qol Güləşi Federasiyasına cəlb olunan vətənpərvər, millətini və dövlətini sevən gənclərin sayı durmadan artır. Cəsərət Əhmədovun bu gənclər qarşısında irəli sürdüyü ən önəmli tələb isə onların hər zaman ölkə prezidentinin ətrafında daha sıx birləşmələri, Vətənimizin və dövlətimizin mənafeyi naminə hər an səfərbərliyə hazır olmaqdır. “Vətən sevgisi təkcə sərhədləri qorumaqla başa çatmır. Hər kəs öz sahəsində vətənpərvərlik nümayiş etdirməlidir. İdmançılarımız da doğma yurdumuzu sevir, onun şan-şöhrətini ucaltmaq üçün əllərindən gələni əsirgəmirlər. Bu, nəinki qol güləşçilərinin, eləcə də bütün idmançılarımızın mənəvi borcudur. Vətənimizi seviriksə, onun adını uca tutmalıyıq.”- deyər federasiya rəhbəri bildirir. Onun həyat şüarı, yaşam prinsipi isə belədir:





## **“Allaha İnam! Vətənə sevgi! Xalqa xidmət! Ölkə prezidentinə sədaqət!”**

**B**ütün həyatı boyu milli vətənpərvərlik və dövlətçiliyimizə sədaqət prinsiplərini üstün tutan Azərbaycan Qol Güleşi Federasiyasının (AQGF) prezidenti Cəsarət Əhmədov rəhbərlik etdiyi kollektivi və federasiyanın idmançılarını da bu prinsiplərə xidmət etməyə çağırır.

AQGF prezidenti idmançılarımızın yüksək fiziki hazırlığı ilə yanaşı, onların saf mənəviyyətə, yüksək əxlaqi keyfiyyətlərə malik olmalarına, əsl vətənpərvər kimi formalaşmalarına xüsusi önəm verir. Bu səbəbdən istər məşq zallarında, istərsə də federasiyada hər zaman ciddi nizam-intizama, etik davranış normalarına əməl olunur. Federasiya bütün dövlət tədbirlərində hər zaman fəal iştirakı ilə də seçilir.

Qeyd edək ki, Azərbaycan Qol Güleşi Federasiyası (AQGF) 2009-cu ildə təsis olunub. İdmanın ölkəmizdə təşəkkül tapması və inkişafı, beynəlxalq aləmdə Azərbaycanın bu idman növü üzrə ləyaqətlə təmsil olunması üçün Azərbaycan Qol Güleşi Federasiyası ötən altı il ərzində çox işlər görüb. Uğurlu fəaliyyətin nəticəsi olaraq yüksək nailiyyətlər, parlaq qələbələr əldə olunub. Təbii ki, idmanda qələbələr, ilk növbədə, əldə olunan medalların sayı ilə müəyyənləşdirilir. Bu baxımdan, Azərbaycan qol güleşçilərinin uğurları diqqətəlayiqdir. Belə ki, 2009-2013-cü illər ərzində qol güleşi üzrə dünya və Avropa çempionatlarında idmançılarımız 31-i qızıl, 28-i gümüş və 18-i bürünc olmaqla 77 medal qazanıblar. Bütün bunlar Azərbaycan

Qol Güleşi Federasiyasının beynəlxalq aləmdə nüfuzunun artmasına, qurumun dünya və Avropa federasiyaları tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul olunmasına səbəb olub. 2009-cu ildə keçirilən “Var gücü ilə-2”, 2010-cu ildə “Güclülər Liqası” telelayihəsi Azərbaycanda qol güleşinin inkişafına güclü təkan verdi. 2010-cu ildə “Güclülər Liqası” telelayihəsinin açılışında iştirak etmək üçün AQGF prezidenti Cəsarət Əhmədovun dəvəti ilə Bakıya gəlmiş Avropa Armrestling Federasiyasının prezidenti Assen Hacıtdorov öz müsahibələrində Azərbaycanda qol güleşinin inkişafını yüksək qiymətləndirib.

Gündən-günə inkişaf edən federasiyanın respublikamızın 17 bölgəsində, ümumilikdə, 26 nümayəndəliyi uğurla fəaliyyət göstərir. Qol güleşi üzrə ölkə çempionatı, respublika kuboku kimi ölkədaxili yarışlar daha yüksək səviyyədə keçirilir, beynəlxalq yarış və turnirlərə yollanan idmançılarımızın hazırlıq səviyyələri artır. Qol güleşinin qızlar arasında da təşəkkül tapması və inkişafı istiqamətində də böyük işlər görülüb. Bu məqsədlə, 2011-ci ilin aprel ayında “Lider” telekanalında federasiyanın yeni layihəsi olan “Zərif güclülər” şousu idmansevərlərə təqdim olunub. Xanım idmançıların iştirakı ilə keçirilən layihə böyük ictimai maraq doğurub.

2012-ci ildə qol güleşi üzrə keçirilən daxili yarışlarına 800 yeniyetmə və gənc mübarizəyə qoşulub. 2012-ci ildə Azərbaycan qol güleşçiləri beynəlxalq yarışlarda 17 medal qazanıblar.





2013-cü ildə Avropa və dünya çempionatlarında, ümumilikdə, 26 medal (13 qızıl, 9 gümüş, 4 bürünc) qazanılıb. Müqayisə üçün deyək ki, 2012-ci ildə qol güləşçilərimiz analogi yarışlarda və Dünya Kubokunda 17 medal əldə ediblər. Bunlardan 10-u qızıl, 3-ü gümüş, 4-ü bürünc olub. Medalların sayı və əyari federasiyanın dinamik fəaliyyətinin göstəricisidir. Azərbaycan Qol Güləşi Federasiyasının 2013-cü ildə təşkil etdiyi yarışlarda, ümumilikdə, 710 idmançı mübarizə aparıb.

*2014-cü ildə Bakıda  
keçirilən XXIV  
Avropa çempionatında  
qol güləşçilərimiz  
41 medal qazanıblar*

18-25 may 2014 tarixlərində Bakıda keçirilən qol güləşi üzrə XXIV Avropa çempionatında 30 ölkənin 700-ə yaxın idmançısı iştirak etmişdir. Azərbaycan yığma komandası bu yarışda çox uğurla iştirak etmiş və böyük nəəliyyətlərə imza atmışdır. Belə ki, yığmamız bu yarışda 13-ü qızıl, 14-ü gümüş, 14-ü bürünc medal olmaqla ümumilikdə 41 medal qazanmışdır. Yığmamız ümumi komanda hesabında müxtəlif təsnifat dərəcələrində 2 gümüş, 2 bürünc kuboka sahib olmuşdur. Çempionatın son nəticələrinə görə isə Azərbaycan milli yığması, yalnız Rusiya və Türkiyə komandalarından geridə qalaraq, komanda hesabında üçüncü yerə layiq görülmüşdür.

Onuda qeyd edək ki, federasiya prezidenti çempionatda iştirak edən yüzlərlə idmançı ilə birlikdə ulu öndər, böyük siyasətçi Heydər Əliyevin, xanımı Zərifə Əliyevanın abidələrini ziyarət edib, vətən uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət edilib.

Cəsətət Əhmədov bildirir ki, ölkəmiz, torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz barədə ölkəmizə gələn əcnəbilərə məlumat verməliyik. Bu, hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

“Ölkə idmanında olan sürətli inkişaf göz qabağındadır. Azərbaycanda bütün sahələrə, o cümlədən idmana göstərilən dövlət qayğısı hər bir azərbaycanlının ürəyincədir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması ölkəmizin şöhrətini artırır. İndi ən ucqar bölgələrimizdə belə, uşaqların idmanla məşğul olması üçün yüksək şərait mövcuddur. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi beynəlxalq arenalarda əldə olunan qələbələrə zəmin yaradıb.



Atletlərimizin ən mötəbər turnirlərdə çıxış etməsi məhz Azərbaycanda idmana göstərilən diqqətin nümunəsidir. Şübhəsiz, digər idman növləri kimi, qol güləşi də dövlətimizin diqqətindən kənar qalmayıb. Biz çalışırıq ki, dövlətimizin bizə olan münasibətinə əməli işimizlə cavab verək, etimadı doğruldaq. Qol güləşçilərimizin gələcək yarışlarda daha yüksək səviyyədə çıxış edəcəklərinə əminəm", - deyə federasiya rəhbəri bildirir.

## *Qol güləşçilərimiz Sofiyada keçirilən XXV Avropa çempionatından 15 medalla qayıdıblar*



**Bu** il may ayının 31-dən iyunun 8-nə kimi Bolqarıstanın Sofiya şəhərində qol güləşi idman növü üzrə XXV Avropa Çempionatı keçirilib. 30-dan çox ölkənin iştirak etdiyi çempionatda 800-dən artıq idmançısı qüvvəsini sınaayıb. Ölkəmizi bu idman növündə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov başda olmaqla 16 nəfər idmançıdan ibarət olan milli komandamız təmsil edib.

Mötəbər yarışda milli yığmamız 8 qızıl, 4 gümüş, 3 bürünc olmaqla, ümumilikdə, 15 medal qazanıb, komada hesabında 6-cı yeri tutub.

Onu da qeyd etmək ki, federasiya 2009-cu ildən bəri keçirilən Avropa və dünya çempionatlarında 54-ü qızıl olmaqla, ümumilikdə, 141 madala sahib olub.





## **“Avropa Oyunlarının möhtəşəm açılışından heyrətləndim”**

Avropa Oyunlarının möhtəşəm açılış mərasimində də iştirak edən federasiya rəhbəri bundan böyük qürur duyduğunu dedi: “Avropa Oyunlarının möhtəşəm açılışından heyrətləndim. Açılışı bütün dostlarla birlikdə izlədik və bir daha ölkəmizlə, ölkə rəhbərimiz İlham Əliyevlə, Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə qürur duyduq. Bu Oyunlarda Mehriban xanımın böyük zəhməti danılmazdır. Ölkəsini bu qədər sevən, onun nüfuzunu ucaldan fədakar prezidentimiz İlham Əliyev və Mehriban xanım olduqca çətin və məsuliyyətli bir işin öhdəsindən layiqincə gəldilər. Avropa Oyunlarının olduqca yüksək səviyyədə təşkili, yarışın keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan qüdrətli ölkədir və bu ölkənin vətənpərvər, qüdrətli ölkə rəhbəri var. Avropa Oyunlarının açılış zamanı minlərlə insanın birlikdə Azərbaycan çağırması, gurultulu alqış sədaları insanı rıqqətə gətirirdi. Tariximizi, mədəniyyətimizi əks etdirən ecazar dekorasiyalar, muğam ifası, insanların torpaqdan yarandığını əks etdirən möhtəşəm görüntüləri heç birimiz unutmayacağıq. İdmanın ölkəmizdə yüksək səviyyədə inkişafı, idmançılarımızın qazandıqları uğurlar məni çox sevindirir. Federasiyamız adından medal qazanan idmançılarımızı təbrik edir, belə bir möhtəşəm yarışa ev sahibliyi etdiyimiz üçün qürur hissi keçiririk”

# AQGF FITNESS MƏRKƏZİ

“Məqsədımız  
gənclərimizi idmana  
cəlb etməkdir”



“Azərbaycanda gənclərimizin idmana cəlb edilməsi və bunun üçün hər cür şərait yaradan Azərbaycan Qol Güleşi Federasiyasının (AQGF) prezidenti Cəsarət Əhmədov kimi vətənpərvər insana rast gəldim. Xarici vətəndaş olsam da qanımda azərbaycanlı qanı daşıyan insan kimi deyə bilərəm ki, C.Əhmədov dövlətimizin idman siyasətinin inkişafı yolunda söylə çalışır. Son illər ərzində qol güleşi üzrə idmançılarımızın müxtəlif beynəlxalq turnirlərdə 150 medala layiq görülməsi buna sübutdur. Bu il mayın 30-dan iyunun 7-nə kimi Bolqarıstanın Sofiya şəhərində keçirilən qol güleşi üzrə Avropa çempionatında gənclərimizin ölkəyə 15 medalla qayıtması sevindirici haldır.

Onu da qeyd edim ki, federasiyanın nəzdində gənclərimizin fiziki sağlamlığı və bədən quruluşunun formalaşdırılması məqsədi ilə beynəlxalq standartlara uyğun Fitness Mərkəzi yaradılıb. Baş məşqçi olduğum mərkəzdə hazırda Bakının müxtəlif qəsəbə və rayonlarından -Bibiheybət, Binəqədi, Binə, Hövsan, Novxanı, Bayıl, Buzovna və suzaq yerlərdən gələn tələbələr var. Bu, mənə böyük qürur verir. Tələbələrım AQGF-nin yerləşdiyi əraziyə çatana qədər 10-15 zalı arxada qoyaraq bura gəlirlər. Qürurla deyə bilərəm ki, bütün bunlar bizim hamımızın- mərkəzin fitness mütəxəssisi Elçin Cəlilovun və qol güleşi üzrə mütəxəssis Rzabala Əzizbəylinin uğurlu məşqçilik faliyyətinin nəticəsidir. Məqsədımız sağlam gənclər və güclü qol güleşçiləri yetişdirməkdir.

Fikrimcə, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da hər bir federasiyanın öz psixoloqu olmalıdır. Çünki yarışlarda idmançının qalib gəlməsi üçün psixoloji amillər mühüm rol oynayır. Məşqçi, həm də psixologiyanı yaxşı bilməli, hər bir tələbəsi ilə neçə davranmağı bacarmalıdır. Bu amillər federasiya prezidenti C.Əhmədovun xüsusi diqqət mərkəzindədir. Mərkəzimizdə qol güleşi ilə bərabər, həm də fitnesslə məşğul gənclərin sayı çoxdur.

Onu da deyim ki, C.Əhmədovun sayəsində mən Azərbaycanda qalmaq qərarına gəldim. Bu vətənpərvər insan federasiyanın “Fitness Mərkəzi”ni mənə həvalə edərək “Azərbaycanlımsan və sənın kimi təcrübəli məşqçilərə ehtiyacımız var”, -dedi. Səmimiyyəti, ziyallığı ilə seçilən Cəsarət bəyin bu davranışı mənim üçün böyük stimuldur.

AQGF-nin üstün cəhətlərindən biri də odur ki, federasiyanın “Fitness Mərkəzi”ndə məşq edən gənclərimiz, qol güleşi ilə bərabər, həm də bodibilding yarışmalarında da iştirak edə biləcəklər. Mərkəzdə qol güleşi üzrə mütəxəssis kimi fəaliyyət göstərən həmkarımız Rzabala Əzizbəyli gənclərimizə qol güleşi məşqlərini keçir. Onu da vurğulayım ki, Fitness Mərkəzimizin təşkilatçılığı ilə gələn ilin iyun ayında Azərbaycanda ilk dəfə olaraq “Men's Fitness” yarışmasını keçirməyi planlaşdırırıq. Bununla bağlı hazırlıq işləri gedir. “Youtube.com” portalında kanal açmağı düşünürük. Məqsədımız Azərbaycanın müxtəlif regionlarında, o cümlədən, xarici ölkələrdə yaşayan qol güleşi və fitnesslə maraqlanan soydaşlarımıza bu idman növləri haqqında lazımi məlumatlar verməkdir”

**AQGF-nin Fitness Mərkəzinin baş məşqçisi  
Niyazi Hüseynov**





Ağacan Abiyev,  
*Milli Olimpiya Komitəsinin baş katibi,  
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  
İdman Akademiyasının rektoru, professor...*

## “Qonaqlar bizim mədəniyyətimizə, müasirliyimizə heyran qaldılar”

“Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizi Olimpiya tarixinə daxil etdi. Adətən, sadə vətəndaşlar müxtəlif olimpiadaların nə zaman, harada keçirilməsini yadda saxlamırlar. Amma onlar ilk Olimpiya oyunlarının vətəninin hansı şəhər olduğunu bilirlər. Yəni hər hansı yarışın ilk dəfə keçirildiyi yer yaddaşlara həkk olunur. Bu baxımdan, deyə bilərik ki, Bakı Avropa Oyunlarının vətəni kimi yaddaşlarda qalacaq.

Azərbaycanda idmana göstərilən diqqətin təməlini dahi lider, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndərlə bağlı gözəl xatirələrimiz çoxdur. O, bu günləri qabaqcadan görürdü və bu gün qazanılan hər bir uğur dahi liderin uzaqgörən siyasətinin nəticəsidir.

Təbii ki, Avropa Oyunları kimi mötəbər bir yarışa ilk dəfə ev sahibliyi etməyimiz bizim üçün böyük şərəfdir. İndiyədək ölkəmizdə boks, güləş, bədii gimnastika idman növləri üzrə dünya və Avropa çempionatları, Dünya Kuboku, beynəlxalq səviyyəli yarışlar təşkil edilib. Bakıda futbol üzrə qızlar arasında dünya çempionatı keçirilib.

Lakin biz ölkəmizdə belə bir mötəbər yarışın, təkrrarsız bir açılışın heç vaxt şahidi olmamışıdıq. İlk Avropa Oyunlarının

iştirakçısı olmaq məni olduqca çox sevindirir. Biz bu tarixi yaşadıq. Özü də böyük həyəcan və fərəhlə yaşadıq.

Bu oyunların yüksək standartlara uyğun təşkili Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin sayəsindədir. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük zəhmətini də qeyd etməliyik. Mehriban xanım Avropa Oyunlarının açılışında böyük qürur və fərəh hissi ilə danışdı. Açılışın belə möhtəşəm olması ən gözəl sürprizlərdən biri idi. Tariximiz, mədəniyyətimiz, idmanımız bütün incəlikləri ilə avropalılara təqdim olundu. Qonaqlar bizim mədəniyyətimizə, müasirliyimizə heyran qaldılar.

Hesab edirəm ki, 2015-ci ildə Avropa Oyunlarının ölkəmizdə təşkili Bakının yay Olimpiya oyunlarını keçirmək şansını da artıracaq.

Azərbaycan yüksək səviyyədə inkişaf edib. Əlbəttə ki, Avropa Olimpiya Komitəsi bu qərarı elə-belə verməyib. Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bir neçə dəfə Bakıda olub və bir neçə Olimpiya Kompleksinin açılış mərasimində iştirak edib. Avropa qurumunun rəhbəri ilk dəfə 2000-ci ilin oktyabrında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqla birgə ölkəmizdəki ilk Olimpiya Kompleksinin açılış mərasimində iştirak etmişdi. Xatırladım ki, 2007-ci ildə ölkəmizə növbəti səfəri zamanı AOK prezidenti Masallı Olimpiya Kompleksinin açılış mərasimində çıxış edərək Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirmişdi. Patrik Hikki Azərbaycanın Avropada Olimpiya Mərkəzlərindən birinə çevirildiyini vurğulamışdı. Beynəlxalq qurum nümayəndələrinin Azərbaycan haqqında belə yüksək fikirdə olmaları Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarının heç də təsadüfi olmadığını deməyə əsas verir. Sözsüz ki, belə böyük miqyaslı tədbirin Azərbaycanda keçirilməsi üçün təkcə idmanın inkişafı azdır. Bunun üçün ölkədə olan siyasi sabitlik, iqtisadiyyatın, mədəniyyətin, şəhər infrastrukturunun inkişafı, böyük idman yarışlarının keçirilməsində ölkənin təcrübəsi kimi vacib məqamlar da nəzərə alınır. Qeyd olunan amillər ölkəmizdə yüksək səviyyədədir. Biz nəinki Avropa, həm də dünya səviyyəsində inkişafa nail olmuşuq.







Avropa Oyunlarında idmançılarımızın çox sayda medal qazanması bizi sevindirir. Təhmin etdiyim kimi oldu. Boksçularımız da olduqca yaxşı nəticələr əldə etdilər.

Buyaxınlarda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışında iştirak etdim. Yüksək arxitekturalı, müasir avadanlıqlarla təmin olunmuş federasiyamızda beynəlxalq səviyyəli yarışların keçirilməsi və idmançılar üçün üstün şərait mövcuddur. Bu onu deməyə əsas verir ki, bundan sonra Azərbaycan boksçuları daha da yaxşı məşqlər edəcək və onların uğurları getdikcə artacaq.

Bir daha bütün idmansevərləri, Azərbaycan xalqını Avropa Oyunlarının keçirilməsi və üstün qələbəmiz münasibəti ilə təbrik edirəm”



# ARAF

## Qədim sənətin müasir ünvanı

Azərbaycan Atçılıq Federasiyasında (ARAF) görülən işlər, böyük zəhmət və peşəkarlıqla təşkil edilən yarışlar deməyə əsas verir ki, atçılıq federasiyası ən fəal federasiyalar sırasındadır. Yaxşı bilirik ki, atçılıq həssaslıq, diqqət və məsuliyyət istəyən ən çətin sənətlərdən biridir. Xüsusi qulluq, qayğı və sevgi tələb edən atlarla gözəl münasibət qurmağı həssas və bacarıqlı insanlar bacarır...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmanın bütün sahələrinə olan diqqət və qayğısı Azərbaycan Atçılıq Federasiyasında da özünü göstərir. ARAF 2009-cu ildən etibarən ölkə ərazisində beynəlxalq statuslu konkur yarışlarının keçirilməsinə start verib. Bu illər ərzində ən aşağı kateqoriya hesab edilən 1 ulduzlu yarışlarla yanaşı, yüksək kateqoriya hesab edilən 4 ulduzlu yarışlar da keçirilib və dünyanın bir sıra ölkələrinin idmançılarının həmin yarışlarda iştirakı təmin edilib.

Bütün illərdə olduğu kimi ötən il Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən bir sıra nailiyyətlər əldə olunub. Federasiyanın prezidenti, cənab Elçin Quliyevin diqqət və qayğısı sayəsində federasiyanın əldə etdiyi uğurlar ildən-ilə artmaqdadır. Ötən il federasiya tərəfindən təşkil olunmuş yerli və beynəlxalq konkur yarışlarında Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, İran, Türkiyə, İtalya, Ukrayna, Luksenburq və Fransa idmançıları da iştirak ediblər. Yarışları idarə etmək üçün Türkiyə, İran, Bolqarıstan, Rusiya və başqa ölkələrdən hakimlər dəvət olunublar. Ötən il ərzində ölkəmizdə 10 konkur yarış təşkil edilib. Bunlardan 6-sı beynəlxalq, 4-ü yerli yarışlar olub. Beynəlxalq yarışların üçü 1, ikisi 2, biri isə 3 ulduz səviyyəsində keçirilib. İl ərzində ölkəmizdə keçirilən 28 beynəlxalq turnirdə 18 dəfə yerli idmançılar, 10 dəfə isə xarici idmançılar fərqləniblər. Ümumilikdə, bu turnirlərdə 32 idmançı və 48-dək at iştirak edib. 2014-cü il ərzində təşkil olunmuş konkur yarışlarının ümumi mükafat fondu 248, 830 manat təşkil edib. Konkur turnirlərinin ümumi büdcəsi isə 350 min manatdan artıq olub.

2009-cu ildən etibarən hər il keçirilən və ümummillə lider Heydər Əliyevin xatirəsinə həsr olunan Beynəlxalq Heydər Əliyev Kuboku turnirləri federasiya üçün ənənəvi hal alıb. Azərbaycan Respublikası ərazisində keçirilən ilk beynəlxalq atçılıq turniri də məhz bu ad altında təşkil olunub. 2014-cü ilin may ayında ARAF tərəfindən daha bir möhtəşəm Heydər Əliyev Kuboku turniri təşkil olunub. Turnir CSI3\* konkur yarışını kimi qeydə alınıb. Azərbaycan idmançısı Camal Rəhimov Heydər Əliyev Kubokunu qazanıb.





## Olimpiya oyunlarına hazırlıq federasiya tərəfindən yüksək səviyyədə davam etdirilir

2016-cı ildə Braziliyada keçiriləcək növbəti Olimpiya oyunlarına hazırlıq federasiya tərəfindən yüksək səviyyədə davam etdirilir. Belə ki, Braziliyada milli komanda şəklində iştirak etməyi qarşısına məqsəd qoyan ARAF idmançıların müxtəlif beynəlxalq yarışlarda iştirakını təmin edib və həmin idmançıların Avropada təlimlər keçməsi üçün şərait yaradıb. Komandanın kapitanı Camal Rəhimov, üzvlər Patrik Mak Enti, Andre Şröder və Manuela Kisse Avropada təlimlər keçiblər. Qeyd edək ki, Beynəlxalq Atçılıq Federasiyasının 2014-cü ildə verdiyi qərara əsasən, komandaların Olimpiya oyunlarına vəsiqə əldə etməsi üçün xüsusi yarış 2015-ci ilin sonlarında Slovakiyanın Samorin şəhərində keçiriləcək.

Cıdır yarışları ölkəmizdə 2010-cu ildən etibarən keçirilir. Ölkə ərazisində qış aylarının sərt keçməsi səbəbindən cıdır yarışları aprel ayında başlayır və ilin ancaq 7 ayı ərzində keçirilir. Ötən il mövsüm ərzində, ümumilikdə, 14 cıdır günü, 89 fərqli qaçış təşkil olunmuşdu. Yerli cinslərdən olan Qarabağ atının dünyaya tanınması və nüfuzunun artırılması məqsədi ilə 2014-cü ildə federasiyada bir sıra tədbirlər həyata keçirilib. Belə ki, İngiltərə Kraliçası II Yelizavetanın şəərəfinə keçirilən tədbirlər silsiləsinə ARAF yenidən qoşulub. Ötən il tədbirlərin nümayəndə heyəti Bakı şəhərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyevlə görüşüb. Həmin görüşün əsas müzakirə məsələsi 2015 və 2016-cı illərdə keçiriləcək atçılıq tədbirlərində Azərbaycanın da iştirakının təmin olunmasından ibarət olub. Sevindirici haldır ki, atçılıq idmanını sevənlər 2015 və 2016-cı illərdə Azərbaycanın tarixi maddi irsi olan Qarabağ atlarının yenidən Londonda çıxışını izləyə biləcəklər.

Məlumat üçün bildirək ki, 2014-cü ilin əvvəllərində fransız yazıçı Jan Lui Qüronun şəxsi təşəbbüsü və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə "Qarabağ atı" adlı kitab hazırlanıb. Bu kitab Qarabağ cinsinin tarixi, kökləri, xüsusiyyətləri, istifadə olunduğu sahələr və bir sıra başqa məlumatları özündə əks etdirir. Bir neçə ay çəkən hazırlıq işləri tamamlandıqdan sonra kitabın çapı işvəcədə həyata keçirilib.

## Mühüm hadisələrindən biri də Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının paytaxtımızda keçirilməsidir

Ötən il Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının paytaxtımızda keçirilməsi mühüm hadisələrdən biridir. "Buta Palas"da təşkil olunan Qala Gecəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyevə Şahzadə Haya tərəfindən xüsusi hazırlanmış mükafat təqdim olunub.




# Beynəlxalq Heydər Əliyev Kuboku turnirləri federasiyada ənənəvi hal alıb

Bu il ən yaddaqalan yarışlarından biri də ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan CSI4\* kateqoriyalı beynəlxalq turnir oldu. İzləyicisi olduğumuz yarış hər zaman olduğu kimi yüksək peşəkarlıqla keçirildi. 7-9 may tarixlərində Azərbaycan Respublikasının Atçılıq Federasiyası və Amapola Exclusive Events şirkətinin təşkilatçılığı ilə "Elite Horse and Polo Club" atçılıq klubunun açıq manejinə keçirilən turnirin ümumi mükafat fondu 203500 EURO təşkil edirdi. İki turdan ibarət olan yarışın ilk günündə idmançılar ilk öncə 120 cm hündürlüyü olan iki mərhələli yarışda qüvvələrini sınaq etdilər. Ən yaxşı vaxt və minimum cərimə xalı ilə turu tamamlayan Andre Scröder Concorde "57" ləqəbli atı ilə birinci yerin sahibi oldu. Yarışın ikinci turunda isə idmançılar 145 cm hündürlüyü olan vaxta qarşı yarışında birinci yer uğrunda mübarizə apardılar. Ən qısa vaxt ərzində minimum cərimə xalının toplanması tələb olunan yarışda İran idmançısı Alireza Khoshdel "Vanquish" ləqəbli atı ilə rəqiblərini üstəliyərk birinci yeri tutdu.

Heydər Əliyev Kubokunun ikinci günündə idmançılar daha iki turda qüvvələrini sınaq etdilər. İlk turda 125 cm hündürlüyü olan vaxta qarşı yarışında qalib bir təkrar sıçrayışdan sonra bəlli oldu. Ömər Şimşək "D'Amour" ləqəbli atı ilə vaxt nəticəsinə görə bütün rəqiblərini geridə qoyaraq birinci yerin sahibi oldu. Yarışın ikinci turunda isə idmançılar 145 sm hündürlüyü olan vaxta qarşı yarışında birinci yer uğrunda mübarizə apardılar. İkinci turda da qalib bir təkrar sıçrayışdan sonra bəlli oldu: ən yaxşı vaxt və sıfır cərimə xalı ilə marşrutu tamamlayan Andre Scröder Zidane D ləqəbli atı ilə birinci yerin sahibi oldu. Yarışın final günündə idmançılar 145-150 cm hündürlüyü olan iki hissəli yarışda qüvvələrini sınaq etdilər. Birinci hissədə finiş xəttini müvəffəqiyyətlə keçən idmançılar turnirin qalibini müəyyənləşdirmək üçün ikinci hissədə yarışdılar. Milli komandamızın üzvü Andre Scröder Concorde "57" ləqəbli atı ilə vaxt nəticəsinə görə bütün rəqiblərini geridə qoyaraq Heydər Əliyev Kubokunun qalibi oldu. İkinci yeri Lüksemburg idmançısı Marcel Ewen Carreras "MNM" ləqəbli atı ilə, üçüncü yeri isə Rusya idmançısı Natalia Simonia Klen ləqəbli atı ilə tutdu. Yarışdan sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyev qalib idmançıları sertifikat və kubok ilə təltif etdi.





## Milli Olimpiya Komitəsində "Zafər Günləri"





**Murad Fərzəliyev:**  
*"Olimpiya dünyası" qəzetinin baş redaktoru, əməkdar jurnalist*

"Avropa Oyunlarının ilk dəfə ölkəmizdə keçirilməsi ümumxalq marağına, hər bir vətənpərvər azərbaycanlının sevincinə səbəb oldu. Bu mötəbər yarışın təşkili böyük məsuliyyət tələb edirdi. Ölkəmiz bu sınaqdan məharətlə çıxdı. Azərbaycan Avropa Oyunlarının tarixini yazdı. Mətbuat orqanları üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdılar. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən irəli sürülən "Zəfər Günləri" layihəsi qalib idmançıların daha yaxından tanınmasına, mətbuat nümayəndələri ilə əlaqələrin təmin olunmasına xidmət məqsədi daşıyırdı. Layihə yüksək səviyyədə həyata keçirildi. Azərbaycanın tanınmış simaları, Olimpiya çempionları, sənət adamları layihədə iştirak etdilər. Qonaqlara, qalib idmançılara və kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlərə komitə tərəfindən hədiyyələr təqdim olundu. "Zəfər Günləri" layihəsi "Lider" televiziyası ilə hər gün canlı yayımlandı. Belə bir layihənin təşkilatı işlərini böyük həvəslə həyata keçirdik.

"Olimpiya dünyası" qəzetinin kollektivi adından birinci Avropa Oyunlarında qələbə qazanan bütün idmançılarımızı təbrik edirik"





# Azərbaycan

**birinci Avropa Oyunlarının ikincisi oldu**

**“Bakı -2015” ilk Avropa Oyunlarındakı uğurlarımız**

**H**ələ uzun müddət yaddaşlarda qalacaq Bakı-2015 ilk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazdı. Ölkəmiz təkcə mükəmməl təşkilatçılığı ilə yox, həm də idmanda qazandığımız nailiyyətlərə görə fərqləndi.

## Medal cədvəlində layiqli yer

Qürurla deyək ki, ümumi nəticələrə görə Azərbaycan ölkələrin medal cədvəlində 2-ci yerdə qərarlaşdı.

Azərbaycan idmançıları Oyunlarda keçirilmiş bütün yarışlarda təmsil olunublar. Bakı 2015-də baş tutan yarışlarda, ümumilikdə, 291 azərbaycanlı idmançı çıxış etdi.

Ölkəmizi təmsil edən atletlər 12 idman növündə medallara yiyələndilər. Bakı 2015 ilk Avropa Oyunlarında Azərbaycan, ümumilikdə, 56 medal qazandı. Bunlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürüncdür.

## Ən yaxşı nəticə göstərdiyimiz oyunlar

Azərbaycanın ən yaxşı nəticə göstərdiyi idman növləri - boks, karate, güləş və taekvondo oldu.

Azərbaycanın daha çox maraq göstərdiyi güləş yarışlarında idmançılarımız etimadı doğrultdular. Belə ki, Azərbaycanın ən çox medal qazandığı idman növü məhz güləş oldu.

Nəticələrə görə, Avropa Oyunlarında güləşçilərimiz 6-i qızıl, 2-i gümüş və 7-i bürünc olmaqla, ümumilikdə, 15 medala sahib oldular. Qeyd edək ki, Azərbaycan güləşdə aldığı medalların sayına görə də Rusiyadan sonra 2-ci yerdə qərarlaşıb.

## Medal sahibləri

### QIZIL MEDAL SAHİBLƏRİ

Oleq Stepko (idman gimnastikası)  
Firdovsi Fərzəliyev (karate)  
Rafael Ağayev (karate)  
Ayxan Mamayev (karate)  
Pərviz Bağirov (boks)  
Ayxan Tağızadə (taekvondo)  
Elvin Mürsəliyev (güləş)  
Tögrül Əsgərov (güləş)  
Rəsul Çunayev (güləş)  
Xetaq Qazyumov (güləş)  
Mariya Stadnik (güləş)  
İrina Zaretska (karate)  
İlham Zəkiyev (cüdo)  
Milad Beiqi Hərçeqani (taekvondo)  
Radik İsayev (taekvondo)  
Abdulqadir Abdullayev (boks)  
Albert Səlimov (boks)  
Teymur Məmmədov (boks)  
Kollazo Sotomayor (boks)  
Elvin Məmişzadə (boks)  
Anjela Doroqan (güləş)

### GÜMÜŞ MEDAL SAHİBLƏRİ

Oleq Stepko (idman gimnastikası – 2 medal)  
Marina Durunda (bədi gimnastika)  
Xaybula Musalov (boks)  
Sabahi Şəriəti (güləş)  
Səbinə Abdullayeva (cüdo)  
Valentin Demyanenko (avarçəkmə)  
Fəridə Əzizova (taekvondo)  
Orxan Səfərov (cüdo)  
Rafiq Hüseyinov (güləş)  
Sevil Bünyətova (qılıncoynatma)  
Amil Qasimov (sambo)  
İslam Qasimov (sambo)  
Vasif Səfərbəyov (sambo)  
Nəzakət Xəlilova (sambo)

### BÜRÜNC MEDAL SAHİBLƏRİ

Oleq Stepko (idman gimnastikası – 2 medal, fərdi və komanda)  
Sevinc Bünyətova (qılıncoynatma)  
Niyazi Əliyev (karate)  
Həsən Əliyev (güləş)  
İlahə Qasimova (karate)  
Cəbrayıl Həsənov (güləş)  
Hacı Əliyev (güləş)  
Rostislav Pevtsov (triathlon)  
Elman Muxtarov (güləş)  
Ruslan Dibirhacıyev (güləş)  
Məhəmmədrəsul Məcidov (boks)  
İlya Qrişunin (batut gimnastikası)  
Patimat Abakarova (taekvondo)  
Yana Alekseyevna (boks)  
Anna Əlimərdanova (boks)  
Natalya Sinişin (güləş)  
Cəmaləddin Maqomedov (güləş)  
Petro Paxnyuk (idman gimnastikası-komanda)  
Eldar Səfərov (idman gimnastikası-komanda)  
Tayfur Əliyev (boks)  
Zakir Mislimov (cüdo)







## Azərbaycan Avropanın ən güclüsü oldu

Ən çox medal əldə etdiyimiz ikinci idman növü isə boksdur. Bu idman növü üzrə yarışlarda Azərbaycan digər ölkələrə nisbətən ən çox medala yiyələndi və Avropanın ən güclüsü adına layiq görüldü: 6-ı qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə, 11 medal. Beləliklə, Azərbaycan boks üzrə göstəricilərinə görə medal cədvəlində 1-ci pillədə qərarlaşdı.

Digər oxşar nəticə taekvondo və karate yarışlarında da əldə olundu. Taekvondo üzrə yarışlarda Azərbaycan rəqiblərindən daha çox mükafat qazanaraq cədvələ liderlik edir: 3-ü qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla 5 medal.

Karate üzrə yekun yarış cədvəlində birinci yerdə olan Azərbaycanın təmsilçiləri 4 qızıl və 2 bürünc qazandılar.

Ölkəmizin fərqləndiyi digər döyüş idman növü sambodur ki, burada da idmançılarımız 4 qızıl medalı ölkədə saxlamağı bacarıblar.



## MEDALLARIN İDMAN NÖVLƏRİNƏ GÖRƏ SIRALANMASI

- Gülas:** 6 qızıl, 2 gümüş, 7 bürünc – 15 medal
- Boks:** 6 qızıl, 1 gümüş, 4 bürünc - 11 medal
- Karate:** 4 qızıl, 2 bürünc – 6 medal
- Taekvondo:** 3 qızıl, 1 gümüş, 1 bürünc – 5 medal
- İdman gimnastikası:** 1 qızıl, 2 gümüş, 2 bürünc - 5 medal
- Cüdo:** 1 qızıl, 2 gümüş, 1 bürünc – 4 medal
- Sambo:** 4 gümüş
- Avarçəkmə:** 1 gümüş
- Bədii gimnastika:** 1 gümüş
- Qılıncoynatma:** 1 gümüş, 1 bürünc
- Batut gimnastikası:** 1 bürünc
- Triatlon:** 1 bürünc

Azərbaycanın uğurlarından söz açarkən, idman gimnastikası və triatlon yarışlarının nəticələrini də qeyd etmək lazımdır. Belə ki, Oleq Stepko idman gimnastikasının müxtəlif kateqoriyaları üzrə apardığı mübarizədə 1-i qızıl, 2-i gümüş və 2-i bürünc olmaqla 5 medal qazandı. Medallardan 1 bürünc Eldar Səfərov və Petro Paxnyukla birlikdə komanda şəklində əldə olunub. Azərbaycan gimnastikasının bütün növləri üzrə isə ümumilikdə 7 medal qazandı.

Azərbaycanın triatlon yarışında 3-cü yerə çıxaraq bürünc medal əldə etməsi üstün nəticə kimi qiymətləndirildi. Eyni zamanda, avarçəkmədə hələ yeni olan azərbaycanlı idmançılar bu idman növü üzrə də medalsız qalmadılar. Belə ki, Azərbaycanın medallar sırasını avarçəkmədə əldə olunan 1 gümüş də bəzəyir.

# Tarix yazan Azərbaycan!



## Əli Əhmədov:

“Gələcəkdə Avropa Oyunlarının tarixi yazılarkən bu Oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi qeyd ediləcək. Bu da o deməkdir ki, Azərbaycan, Bakı artıq Avropanın idman həyatının çox önəmli bir hadisəsinə ev sahibliyi etmiş ölkə və şəhər kimi tarixə düşəcək. Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi Azərbaycanın inkişafı, dünya birliyinə inteqrasiyası ilə bilavasitə bağlıdır. Bundan başqa, Azərbaycanın genişmiqyaslı idman yarışlarının və ya mədəni tədbirlərin keçirilməsinə ciddi yanaşmasının, bütün bu tədbirlərin yüksək səviyyədə təşkilinə Avropanın inanmasının nəticəsidir. Bu gün Azərbaycan dünyanın gözündə çox önəmli bir ölkəyə çevrilib. Təsədüfi deyil ki, ayrı-ayrı beynəlxalq tədbirlərin keçirilməsi üçün yer axtaranda ilk yada düşən ölkələrdən biri də məhz Azərbaycan olur. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır”



## Əli Həsənov:

“Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına ciddi şəkildə hazırlaşdı. Avropa Oyunları təkcə dövlətin deyil, bütün Azərbaycanın ümumxalq tədbiridir. Biz bu tədbirdən maksimum istifadə edərək xalqımızın milli-mənəvi dəyərlərini, mədəniyyətini, həyat tərzini, o cümlədən torpaqlarımızın işğal faktını, neçə illərdir Azərbaycanın bölgədə yürütdüyü siyasəti, qonşularla münasibəti dünyaya çatdırdıq. Azərbaycanda bir bayram ovqatı yaşandı: Olimpiya məşəli addım-addım respublikamızı dolandı və bu məşəllə birlikdə insanların Oyunlarla bağlı əhval-ruhiyyəsi yaxşılaşdı. Hər gün on minlərlə insan bu bayram tədbirlərində iştirak etdi. Biz Avropa Oyunlarının yüksək standartını ortaya qoymağı bacardıq. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox səmərəli və uğurlu fəaliyyət göstərdi. Bu fəaliyyət artıq bütün sahələrdə özünü göstərir. Dövlət qurumları və digər müvafiq qurumlar da Avropa Oyunlarına ciddi hazırlaşdı. Hər birimizin üzərinə müəyyən məsuliyyət düşürdü. Olimpiya məşəlinin gəzdirildiyi bölgələrdən hazırlanan reportajlarda insanların ovqatını görürdük. Möhtəşəm açılış mərasimi və Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi bizdə böyük qürur hissi yaratdı. Azərbaycan tarixi hadisəyə imza atdı”



## Ziyafət Əsgərov:

“Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha onu sübut edir ki, Azərbaycan xalqı özünə inanır, Azərbaycan dövləti möhtərəm prezidentimizin rəhbərliyi ilə özünə güvənir və bu tədbirləri yüksək səviyyədə həyata keçirir. Xalqımızla dövlətimizin, prezidentimizin arasında olan sıx bağlılığın bir daha bariz nümunəsini gördük. Nə qədər qarayaxmalar olsa belə, Azərbaycan xalqı, Azərbaycan dövləti öz yolu ilə- müstəqil inkişaf yoluyla gedir və bu yolda da heç kim bizə mane ola bilməz. Azərbaycan bu mötəbər yarışda ikici oldu. Bu, böyük nailiyyətdir. Azərbaycan idman ölkəsidir. Dövlətimizin idmana göstərdiyi qayğı və diqqətin nəticəsidir ki, ilk Avropa Oyunlarında böyük qələbə qazandıq”

## Nizami Cəfərov:

“I Avropa Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirirəm. Bu, ölkəmizin beynəlxalq arenada qazandığı nüfuzun nəticəsidir. Digər bir səbəb isə paytaxtımızın böyük miqyaslı yarışlara ev sahibliyi etməsi faktıdır. Belə mötəbər tədbirlərin keçirilməsi yalnız inkişaf etmiş ölkələrə həvalə olunur. Sevindirici haldır ki, ölkəmizdə nəhəng tədbirlərin keçirilməsi üçün hər bir şərait var. Şəhərimizdə böyük Olimpiya kompleksləri, stadion və qurğular bu şəraitin bariz nümunəsidir. Əminəm ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi həm də turizmin inkişafına öz tövəhəsini verəcək. Bütün dünyanın gözü, məhz, Azərbaycana dikiləcək. Bu isə hər birimiz üçün böyük nailiyyətdir. Heç bir uğur asanlıqla əldə olunmur. Dövlət başçısının uğurlu siyasəti, böyük səyi nəticəsində respublikamız inkişaf edib. Təkcə idman sahəsində deyil, turizm, mədəniyyət sahəsində də böyük nailiyyətlər əldə edirik. Hər bir vətəndaş kimi mən də qürur hissi keçirirəm ki, Azərbaycan inkişaf etmiş dünya ölkələri arasında öz yerini tutur. Ölkəmiz gündən-günə, sürətlə inkişaf edir. İndiki dövrdə yaşamaq, yaratmaq, sözün əsl mənasında böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyin qədrini bilmək lazımdır. Bizim gənclik illərimizdə belə şərait yox idi. İndi isə bütün sahələrə böyük dövlət qayğısı var və gənc nəslin nümayəndələrinə diqqət göstərilir. Gənclər bilməlidirlər ki, çox gözəl zamanda yaşayırlar. İnanıram ki, I Avropa Oyunlarında iştirak edən hər bir idmançı və nümayəndə heyətinin üzvləri belə mötəbər yarışları ən yüksək səviyyədə təşkil edən qonaqpərvər Azərbaycan xalqını həmişə xatırlayacaqlar. İdmançılarımızın uğurlu qələbəsi münasibəti ilə bütün idmansevərləri və xalqımızı təbrik edirəm”



## Siyavuş Novruzov:



“Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə əslində bir tarix yazır. Avropa Oyunları çox vacib oyunlardır və Azərbaycan tarixində çox böyük əhəmiyyət kəsb edir. Avropa Oyunlarının Azərbaycana salınması onu göstərir

ki, Avropa məşəli artıq Azərbaycandan başlayaraq bütün Avropaya yayılacaq. Respublikamız bundan öncə də dəfələrlə dünya və Avropa çempionatlarına, müxtəlif “Qran-pri” yarışlarına çox yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycan hər bir tədbirə çox böyük məsuliyyətlə yanaşır və bu da Azərbaycanın həm iqtisadi göstəricisidir, həm də Azərbaycanın demokratik dövlət, azad ölkə olmasının, burada azad fikir, söz azadlığının, insan haqlarının qorunmasının daha bir təsdiqidir. Bu baxımdan da Azərbaycanda reallaşdırılan hər bir tədbir çox yüksək səviyyədə keçirilib.

Ölkəmizdə çoxlu sayda idman qurğuları, Olimpiya Kompleksləri tikilib, ayrı-ayrı federasiyaların öz yarışlarını keçirməsi üçün böyük idman zalları formalaşmışdır. Bunlar hamısı yüksək standartlara uyğundur. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan qüdrətli və inkişaf etmiş ölkədir. Ölkə rəhbəri cənab İlham Əliyevin, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində möhtəşəm Oyunların şahidinə çevrildik. Komandamızın 56 medal qazanması böyük uğurdur”

# Ədalətin keşiyində



Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının (CİFP) 51-ci və Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) 21-ci Konqres və Assambleyası bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək

Ədaləti qorumaq, bu istiqamətdə uğurlar əldə etmək üçün ədalətli insan olmaq şərtidir. Bu baxımdan, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Hərəkatının sədri Xəzər İsayevin təqdirəlayiq fəaliyyətini nümunə göstərmək olar.

Xatırladaq ki, bu ilin oktyabr ayında Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının (CİFP) 51-ci və Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) 21-ci Konqres və Assambleyası ölkəmizdə keçiriləcək. Bu barədə qərar ötən il təşkilatın Latviyanın paytaxtı Riqada keçirilən 20-ci Konqres və Assambleyasında qəbul olunub. Tədbirin ölkəmizdə təşkili ilə bağlı rəsmi müqavilənin imzalanma mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı rəhbərləri iştirak ediblər. Konqres və assambleya ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Azad Rəhimov, sədr müavini Xəzər İsayevdir.

May ayında Bakıda AzƏOK, eləcə də CİFP və EFPM rəsmilərinin iştirakı ilə konqres və assambleyaya hazırlıqla bağlı iclas keçirildi. Tədbirdə CİFP prezidenti Jeno Kamuti, EFPM prezidenti Kristian Hinterberger, qurumun vitse-prezidenti Ərdoğan Arıpınar, baş katibi İoannis Psilopoulos, AzƏOK-un sədri Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi İlham Mədətov, AzƏOK-un baş katibi Səlhət Abbasova və adıçəkilən qurumların digər nümayəndələri iştirak edirdilər.

Konqres və assambleyanın Azərbaycanda təşkil olunmasını yüksək hadisə kimi dəyərləndirən Xəzər İsayev təşkilatı məsələlərlə bağlı Azərbaycan tərəfinin lazımı məsələlərin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib: "Konqres və assambleyanın ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri Azad Rəhimov ölkəmizdə idman aləmində ədalət prinsiplərini daim dəstəkləyir və tədbirin keçirilməsi ilə bağlı məsələlər onun nəzarəti altındadır. İnanırıam ki, konqres və assambleya da ölkəmizdə ən yüksək səviyyədə təşkil olunacaq".

Qeyd edək ki, tədbir zamanı AƏOH rəhbəri Gənclər və İdman naziri Azad Rəhimov üçün nəzərdə tutulan xüsusi hədiyyəni Azərbaycan tərəfinə təqdim edib.

*BƏOH-un prezidenti Jeno Kamuti AzƏOK-un sədri Xəzər İsayevi beynəlxalq və Avropa qurumları ilə yaradılan sıx əməkdaşlığa görə BƏOH-un medalı ilə təltif edib*

Məlumat üçün bildirək ki, AzƏOK 1997-ci ildə yaradılıb. Ölkəmiz 1998-ci ildən AƏOH-un üzvüdür. 2000-ci ildən etibarən bu təşkilata Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. Hərəkatın qitə təşkilatı və beynəlxalq qurumla əlaqələri yüksək səviyyədə qurulub. Ölkəmiz AƏOH-un konqres və assambleyalarında fəal iştirak edir. 2009-cu ildə Avropa qurumunun konqres və assambleyası paytaxtımızda yüksək səviyyədə təşkil olunub.



## **Xəzər İsayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri:**



- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafında Olimpiya dəyərlərinin qorunması və ədalət prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirir. Dövlət tərəfindən idmançılarımıza qazandıqları uğurlara görə müxtəlif adların verilməsi, onların mənzil-məişət problemlərinin həlli ədalət naminə atılan ən böyük addımlardan biri kimi dəyərləndirilməlidir. Qeyd edirəm ki, 2015-ci ildə ölkəmizdə təşkil olunacaq konqres və assambleya ilk dəfə olaraq həm Avropa, həm də Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının birgə təşkilatçılığı ilə keçiriləcək. Xüsusi qeyd edirəm ki, beynəlxalq və Avropa qurumu tərəfindən indiyədək bütün dünyada mükafata layiq görülən tanınmışlar Bakıda keçiriləcək Qala mərasimdə təltif olunacaqlar. Belə bir mötəbər tədbirin Azərbaycana həvalə olunmasını böyük hadisə kimi qiymətləndirmək olar. AzƏOK ölkəmizdə bədən

tərbiyəsi və idman sahəsində, eləcə də bütün cəmiyyətdə ədalət prinsiplərini dəstəkləyən bir təşkilat olaraq fəaliyyət göstərir. Yaradılmış bütün bu şərait Azərbaycan Respublikasında dövlətin və şəxsən ölkə Prezidenti, möhtərəm İlham Əliyevin idmana və Olimpiya Hərəkatına olan xüsusi diqqətin nəticəsidir. Qeyd edirəm ki, 1998-ci ildə ölkəmizin AƏOH-un üzvü olması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Respublikamızda inşa edilmiş ən müasir idman qurğuları dinəndən, milli mənsubiyyətdən, cinsindən, yaşından və sosial durumundan asılı olmayaraq hər bir vətəndaşın, əhalinin bütün təbəqələrinin idmanla məşğul olmasına şərait yaradır, onların sağlamlığının qorunmasına imkan verir. Qeyd edirəm ki, ötən il oktyabrın 9-11-də Latviyanın Riqə şəhərində keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının konqres və assambleyasında Avropa Ədalətli Oyunlar Hərəkatının bayrağı AzƏOK-ə təhvil verildi. İnanıram ki, paytaxtımız konqres və assambleyaya yüksək səviyyədə ev sahibliyi edəcək.

## **Ərdoğan Arıpinar, EFPM-in vitse-prezidenti:**



- Avropa Ədalətli Oyunlar Hərəkatı fəaliyyətinin ilk illərindən Azərbaycan Ədalətli Oyunlar Komissiyası ilə sıx əməkdaşlıq edib. Bu gün burada olduğumuz AzƏOK-la sıx əlaqələrin mövcudluğunun göstəricisidir.

## **Jeno Kamuti, CİFP prezidenti:**



- Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı uzun illərdir ki, fəaliyyət göstərir. Qurumun əsas fəaliyyəti bu sahədə təbliğati işləri həyata keçirməkdir. Bakıda keçiriləcək konqres və assambleya ilk dəfə olaraq iki qurumu bir araya gətirəcək. Bu, bir tarixi məqamdır. İclas zamanı hazırlıq işləri ilə bağlı maraqlı müzakirələr aparıldı. İnanırıq ki, yerli və xarici mütəxəssislər konqres və assambleyanın təşkili zamanı maraqlı məruzələrlə çıxış edəcəklər. Azərbaycana səfərimdən çox məmnunam.



## **Dünya şöhrətli yazıçı Çingiz Abdullayev**

### **“Boksu çox sevsəm də yazıçı oldum...”**

**A**zərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru, xalq yazıçısı Çingiz Abdullayev 1959-cu ildə, görkəmli hüquqşünas Akif Abdullayevin ailəsində dünyaya göz açıb. Ədəbi fəaliyyətinə tələbəlik dövründən başlayıb. Almaniya, İsveçrədə, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış 26 milyondan çox nüsxədə kitabı dünyada yayılmışdır. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıdıb. Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı, PEN-klubun Prezidentidir. Hazırda “Neftçi” PFK-nın prezidentidir. Xidmətlərinə görə, on dörd müxtəlif ölkənin orden və medalları ilə təltif olunub. 2009-cu ildə Azərbaycan ədəbi həyatında fəal iştirakına görə, «Şöhrət» ordeninə layiq görülmüşdür.

*-Çingiz müəllim, deyirlər, günə necə başlasan, elə də keçər. Bas Siz günə necə başlayırsınız?*

- Mən hələ bu günə başlamamışam...(gülür). Ona görə ki, bütün gecə əsərlərim üzərində işləyirəm. Səhər saat 9-da isə işə gəlmək üçün hazırlaşırım. Demək olar ki, bütün həyat tərzim bu qaydada keçir. Gündüzlər işlə əlaqədar olaraq yaza bilmirəm.

*- Belə iş rejimi ilə yaşamaq çətin deyil?*

- Artıq vərmişəm. Bütün gecə yuxusuz qalırımsa, iş sonrası mütləq dincəlirəm. Ümumiyyətlə, çox az yatan adamam. Bəzən səhər 6-da yuxuya gedirəmsə, səhər saat 10-da oyanmalıyam. Mənim üçün səhər, axşam saat 7-də başlayır...

*- Siz səliqəli və zövqlü geyimlərinizlə də seçilirsiniz. Geyim seçərkən kimdənsə məsləhət alırsınız mı?*

- Düzünü deyim ki, həmişə məndən məsləhət alırlar. Bu da yəqin ki, zövqlü olmağımdan irəli gəlir. Sizə qısa bir əhvalatı danışmaq istəyirəm: Mötəbər məclislərin birində, gənclər və idman naziri Azad Rəhimovla birlikdə idik. O, çox gözəl qalstuk taxmışdı. Bəyəndiyim üçün markasını soruşdum, cənab nazir isə qalstukunu qaldıraraq, “Stefana Ricci”dən olduğunu bildirdi. Mən də öz növbəmdə qalstukumu qaldırdım və “Stefana Ricci” markası olduğunu göstərdim.... (gülür). Bir dəfə də Filarmoniyanın direktoru Murad Adıgözəlzadəni xalq artisti adına layiq görülməsi münasibəti ilə təbrik edirdim. O, ayaqqabısını

Çingiz müəllimin geniş və səliqəli iş otağındakı kitab rəflərində tanınmış dünya və ölkə yazıçılarının kitabları, digər tərəfdə isə xatirə şəkillərindən ibarət güşə diqqəti çəkir. Yazı masasındakı fincanın üzərindəki qoç şəkli məndə müsahibimin bürclərə müəyyən qədər inandığı düşüncəsini yaratdı. Çingiz müəllimin yorğun görünməsinin səbəbini isə müsahibimə verdiyim ilk sualdan sonra anladım....

göstərərək söylədi ki, sizin kitablarınızı oxuduqdan sonra, "Bali" markalı ayaqqabılar alıram. Mən də ona öz ayaqqabımı göstərərək, 25 ildir bu markadan istifadə etdiyimi dedim....Hərdən belə maraqlı anların şahidi oluram....

**- Bas, asuda vaxtınızı necə keçirirsiniz?**

- Kitab oxuyuram, gözəl yerləri gəzirəm. Zamanı həmişə dəyərləndirmək lazımdır. Ağıllı insanın boş vaxtı olmur. Belə adamlar tək qalanda belə yalnız olurlar. Beyinləri daima yaradıcı və fəlsəfi fikirlərlə dolu olur... İnsan istəyərsə, hər bir işin öhdəsindən gələ bilər. Vaxtı bəhanə etmək tənbel adamların peşəsidir. Bu qədər məhsuldar işləməydim, yəqin ki, 150-dən artıq kitabın müəllifi olmazdım. Bunlarla bərabər, mən çoxlu kitablar oxumağa da vaxt tapa bilirəm. Mütləiyə etmək, sevdiyim məşğuliyyətlərin birincisidir.

**- Hansı musiqi janrlarını bəyənirsiniz?**

- Əcnəbi musiqi janrlarından "Cazz" və "Rock-n-Roll" bəyənirəm. Bununla yanaşı bir çox simfonik əsərlər də xoşuma gəlir. Doğma Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Emin Sabitoğlu və Rauf Hacıyevin əsərlərini sevirəm.

## "Tələbək illərində atıcılıq üzrə fərqlənirdim"

**- İdmanla məşğul olmusunuz?**

- Mən universitetin hüquq fakültəsində oxuyarkən bir çox idman növlərinə maraq göstərmişəm. Özümü usta idmançı adlandıra bilmərəm, lakin tələbək illərində atıcılıq üzrə

fərqlənirdim...

**- Sevdiniz idman növü...**

- Boks. Bir il bu idman növü ilə məşğul olmuşam. Bilirsiniz niyə davam etmədim? Çünki məşqlərin birində burnumu sındırdılar... (gülür). Amma atıcılıq üzrə yaxşı nəticələr əldə etmişəm. Bu idman növünə bütün ailəmiz-babam, atam, qardaşım Nazim, sonra da mən maraq göstərmişəm... Hətta qardaşım, respublika cempionu adına layiq görülmüşdü. Boks çox sevsəm də, boksçu yox, yazıçı oldum... Amma tanıdığım iki xalq yazıçısı - Rüstəm və Maqşud İbrahimbəyovlar boks idman növü üzrə çox fərqlənmişdilər.

## "O klubda oynayan oğlanların 14 nəfəri hazırda generaldır"

**-Bildiyimizə görə, futbola da marağınız az olmayıb...**

- Mən həmişə futbol azərbaycanlısı olmuşam. Hətta hüquq fakültəsində təhsil alarkən universitetin nəzdindəki futbol klubunun rəhbəri idim. Maraqlısı odur ki, o klubda oynayan oğlanların 14 nəfəri hazırda generaldır. Klubun qapıçısı isə Gömrük Komitəsinin hazırkı sədri Aydın Əliyev idi. Hücumlardan biri, milli təhlükəsizlik nazirinin müavini, general Əli Şafiyev, digəri indi Ağır Cinayətlərə dair İşlər üzrə Respublika Məhkəməsinin sədri Mahmud Nəbiyev idi. Futbol komandamızın kapitanı isə indiki "Standard" bankın vitse-prezidenti Rəhman Babayev olub. Biz hamımız futbola çox sevidik...





**- Olimpiya oyunlarını izləyirsiniz?**

- Əlbəttə, böyük maraqla izləyirəm. Avstraliya və Yunanıstanda olmasam da, Çində Olimpiya oyunlarının tamaşaçısı olmuşam. Olimpiya oyunları sonuncu dəfə Londonda olub. London mənim xoşuma gəlir. Orda evim var və ailəm ilə bu şəhərdə yaşamağı, gəzməyi sevirəm...

**- Çingiz müəllim, siz atanızın da seçdiyi hüquqşünaslıq sənətinə yiyələnmişiniz. Bəs övladlarınız necə...**

- Mən atamın sənətini seçdiyim kimi, övladlarım da öz atalarının sənətini seçdilər. Qızım Nərgiz Londonun ən məşhur universitetlərinin birində təhsil alıb. Hazırda əhəmiyyətli sahələrdən birində işləyir. Oğlum Cəmil də hüquqşünas olmaq istədi və Londonda təhsil aldı. Qeyd etdim ki, London universitetlərində təhsil almaq çox çətinidir.

Orada çox ciddi nizam-intizam var və universitetin təhsil qanunlarına heç bir müdaxilə edilə bilməz. Həmişə qürur duyuram ki, onlar ən yüksək bal toplayaraq, xarici ölkələrdə yüksək təhsilə yiyələniblər. Mütləq qeyd etməliyəm ki, övladlarımızın yüksək tərbiyə və təhsilə yiyələnmələrində, Züleyxa xanımın zəhməti böyükdür.

**- Qızınızın yaxşı şəkillər çəkdiyini eşitmişdik...**

- Doğrudur. Nərgizin çəkdiyi şəkillər dəfələrlə xaricdə təşkil olunan sərgilərdə nümayiş olunub. Hətta Çingiz Fərzəliyevin hazırladığı "Min beş yüz ilin rəssamlıq əsərləri ensiklopediyası"nda onun iki əsərinə yer verilib. Qızımın sənətə olan marağı məni sevindirir. Rəssamlıq xüsusi istedad tələb edən sənətdir. Övladlarım peşə seçərkən, onlara təsir etmirəm.

**- Bəs, yazıçı olmaq istəsəydilər...**

- Qəti etiraz edərdim. Çünki həyat təcrübəmdən bilirəm ki, bir evdə bir neçə güclü qələmi olan dünyada tanınmış yazıçı ola bilməz. Bu sahədə yüksəlmək hamıya nəsb olmur. Əgər yazıçının kitabı oxunmursa, o kimə lazımdır? Adını yazıçı qoyan çoxları var ki, kitablarını oxuyanda, onların əvəzinə utanıram. Kitab yalnız o vaxt maraqlıdır ki, hər sətirini oxuyurlar.

**- Başqa ölkələrdə yaşamaq fikriniz olmayıb?**

- Bu günə qədər belə fikrim olmayıb. Baxmayaraq ki, Rusiya və İngiltərə kimi ölkələrdə aylarla yaşamışam, amma, daimi məskunlaşmaq istəməmişəm. Mənim vətənim Azərbaycandır. Vətənimə çox sevirəm. Yadıma bir əhvalat düşdü: 2000-ci ildə Avropanın 140 tanınmış yazıçısı ilə bir araya gəlmişdik. Mən Azərbaycanı təmsil edirdim. Layihə ilə əlaqədar Avropa ölkələrini növbə ilə gəzirdik. Bizi 17 ölkənin prezidentləri, yüksək rütbəli dövlət adamları, kral ailəsinin üzvləri qəbul etmişdi. 140 yazıçının iştirak etdiyi görüşdə onlarla beynəlxalq mükafatçı var idi.

İki aylıq səfər müddətində mənə elə gəlirdi ki, nağıllar aləmindəyəm. Butün bunlardan sonra Bakıya qayıtdım və 21-ci əsrdən, sanki 16-çı əsərə düşdüyümü hiss etdim... İnsanların bir-birinə olan sadə, səmimi münasibətini hər ölkədə görmək istəyirdim. Tutduğu vəzifəsindən, imkanından asılı olmayaraq, hamı insan olduğunu xatırlamalır...

**- Maraqlıdır, əsərlərinizdə qələmə aldığınız bəzi hadisələr həyatınızda təhlükəyə səbəb olubmu?**

- Desəm ki, olmayıb yalan olar... Bir dəfə təhlükəli vəziyyətə yaranmışdı. Kitabımı oxuduqdan sonra əsəbləşən bir nəfər, mənə ölüm cəzası kəsmişdi.





Hətta öldürülməyim üçün  
bir könüllü də və var imiş...

Vəziyyətdən xəbər tutan idarə rəhbəri  
kitabımı oxuduqdan sonra, əməkdaşını  
məni öldürməkdən çəkirdimişdi... Belə  
hadisələr məni yəna də yazmaqdan uzaqlaşdırı  
bilmədi. Əsl yazıçı heç vaxt, heç nədən  
qorxmamalıdır. Vəzifəyə, tərifə xidmət edən əsər də,  
yazıçı da çox yaşaya bilməz. Mənim çoxlu oxucum var. Əgər  
onlar hiss etsə ki, həqiqəti gizlədirəm və nədənsə qorxuram,  
kitablarımı oxumazlar.

- Yazıçı üçün baryer varmı?

- Əlbəttə var. Düşünürəm ki, kitab və kino insanı tərbiyə  
etməlidir. Bu baxımdan baryer olmalıdır.

Baxmayaraq ki, kriminal əsərlər də yazıram, amma,  
çalışıram ki, nələyi sözlərdən istifadə etməyim. Senzura  
yazıcının öz içində olmalıdır.

- Azərbaycan ədəbiyyatında sevdiyiniz müəlliflər...

- Gənclik illərimdə, M.S.Ordubadinin əsərlərini  
oxuyurdum. İndi isə mənə yazıçı Anarın, Natiq  
Rəsulzadənin, Elçin Hüseynbəylinin, İlqar Fəhminin  
əsərləri maraqlıdır. İsa Məlikzadənin əsərlərini də bəyəniyəm.  
Məncə yaxşı kitab Allah tərəfində vuruşanın silahıdır.

- Orta hesabla hər il 9-10 kitabınız oxuculara təqdim  
olunur. Belə sürətlə işləməyi necə bacarırsınız?

- Görünür bu da məhəbbətdən irəli gəlir. Əgər ürəyimdə  
sevgi olmasaydı, yəqin ki, belə sürətlə yazmağı da  
bacarmazdım. Gözəl hisslər yaradıcılığımıza stimül verir.

- Çingiz Abdullayevin ən böyük qorxusu...

- Özünü itirmək...

- Bəs, özünüza verdiyiniz hansı sual qarşısında açığ  
qalmısınız?

- Dünyaya niyə gəlmişəm? Yazıçı olsam da bu sual məni  
həmişə düşündürüb. Qorxuram ki, bu sualın cavabını  
bilmədən dünyadan gedim...

- Yeri gəlmişkən, nə qədər yaşamaq istəyerdiniz?

- .....Min il. Bu ömrün 500 ilini sakit, səssiz evdə oturub  
kitab oxumaq, qalan 500 ilini isə dünyanı dolaşmaq  
istəyərdim. Həyat çox maraqlıdır. Dünyadan doymaq olmur...



## Şanlı qəhrəman İbad Hüseynov!

Türk dünyasının igid oğlu, Qarabağ döyüşçüsü, "Azərbaycan Bayrağı" ordenli qəhrəman, kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynovun adı Ankarada əbədiləşdirilib. Ankaranın Gölbaşı rayonundakı küçəyə qəhrəmanın adı verilib.



## “Bayrağımızı ucaltmağın özü də qəhrəmanlıqdır”

İbad Hüseynov gənclik yaşlarında idmanla müntəzəm məşğul olub. Bu ona şərəfli döyüş yolunda hər zaman üstünlük gətirib. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarından böyük qürur duyan insanlardan biri də məhz odur.

“Hər bir Azərbaycanlı kimi mənim üçün də sevindirici gündür. İlk Avropa Oyunları Azərbaycanla bərabər, Avropanın da idman həyatında tarixi hadisədir. Mən Qarabağ döyüşçüsü kimi, tezliklə bu məşəli Qarabağda yandıracağıma inanıram.

Belə möhtəşəm idman yarışının ilk dəfə ölkəmizdə keçirilməsi ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsidir.

İdmanı olduqca çox sevirəm. Gənclik illərimdə güləşlə, karate ilə məşğul olmuşam. Məşq etmək, idmana bağlı yaşamaq mənim hobbim idi. Müharibə olmasaydı peşəkar idmançı ola bilərdim. Bu, mənim ən böyük arzularımdan biri idi. Yaxşı idmançı olmaq, bayrağımızı ucaltmağın özü də qəhrəmanlıqdır. Lakin vətəni qorumaq o dövr üçün daha vacib idi. Qəhrəmanlıq müxtəlif çür olur. İnsan vətəninə bir çox sahələrdə xidmət edə bilər. Əsas odur ki, ölkənə lazımlı şəxs olasan. Öncə vətənimizi, bayrağımızı, müstəqilliyimizi qorumalıyıq ki, bu bayrağı dalğalandıra bilək”, -deyə İbad Hüseynov bildirdi.



# İDMAN

## xalq şairlərinin gözü ilə...



*Xalq şairi Nəriman Həsənzadə:*

*“Bayrağımızın  
yüksəldiyini  
görəndə  
kövrəlirəm”*

“Azərbaycanın idman sahəsində qazandığı uğurlar məni çox sevindirir. Bayrağımızın yüksəldiyini görəndə kövrəlirəm. Belə idmançılarla necə qurur duymamaq olar? Beynəlxalq yarışlarda Azərbaycanın adı çəkiləndə fərximiz yerə-göyə sığmır. Axı, belə də olmalıdır. Ölkəmizdə idmana görün nə böyük diqqət var. Bütün görülən işlər vətənimizi tanımaq, bayrağımızı dalgalandımaq üçündür. Azərbaycan müstəqilliyini qazandıqdan sonra sürətlə inkişaf etdi. Bütün sahələrdə irəli addımlayırıq. Ölkə rəhbərimiz bütün sahələrə olduğu kimi idmana da yüksək diqqət göstərir. Bu gün idmançılar doğrudan da çox şanlıdır. Çünki belə bir çiçəklənən respublikada, belə rəhbərliyi olan dövlətdə yaşayırlar. Bunu təkcə biz demirik, qonşu ölkələr də bu həqiqəti etiraf edirlər. Moskvadan yayımlanan bir verilişdə Azərbaycanı Avropanın gözəli adlandırdılar. Bu, həqiqətən belədir. Bu gün təkcə idman sahəsində deyil, musiqi sahəsində də dünyada tanınılıq. Milli musiqimizə, muğam sənətimizə çox böyük diqqət var. Ölkə Prezidentimiz İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın respublikamızın inkişafı üçün atdığı addımlar idmana, musiqiyə olan dəstək bugünkü inkişafın səbəbidir. Biz artıq dünya miqyasında tanınan bir ölkəyik. Bizim musiqimiz bu gün dünyanı fəth edir. İdmançılarımız beynəlxalq dərəcəli yarışlarda birincilik əldə edirlər. Mən görünən bu mənzərəyə heyranam. Ölkəmizdə istedadlı gənclər çoxdur. Onların sayı getdikcə artır. Bizim millətimizin gözəl xüsusiyyətləri var. İnsanlarımız zəhmətkeş, istedadlı, mübarizdirlər. Bu gün ölkəmizdə idmanın bütün sahələrinə böyük maraq var. İdmançılar xüsusi istedad sahibləridirlər. Bu istədəda istiqamət verəndə isə insan qalibyyət əldə edir. İdmançılarımıza daima sağlamlıq və zəfərlər arzulayıram. Onlar məhəbbətə, diqqətə və qayğıya layiqdirlər”



*Xalq şairi Fikrət Qoca:*

*“İdmanla  
məşğul olarkən,  
təhsili də  
unutmaq olmaz”*

“İdmanı təbliğ edən hər bir insan bununla yanaşı sağlamlığı təbliğ etmiş olur. Bu isə, insanların sağlam ruhda tərbiyə olunması deməkdir. Mən idmançılar arasında səbirsiz, zəif iradəli, qorxaq adama heç vaxt rast gəlməmişəm. Bu, şəxsiyyətin formalaşması deməkdir. Deməli, idman insanlarda bu kimi müsbət cəhətləri formalaşdırır. Bu da, ümumilikdə, cəmiyyətin yüksək əxlaqda inkişaf etməsi deməkdir. Ümumtəhsil məktəblərində yaxşı qiymətlər alan idmançılar isə demək olar ki, üstün ağıl və zəka sahibləridir. İdmanla məşğul olarkən, təhsili də unutmaq olmaz. Çünki, hər bir fənn insana savad verir. Elə bir yaş dövrü gəlir ki, o dövrdə insana aldığı təhsil kömək olur. İdman sahəsi maraqlı olduğu qədər də çətin sahədir. İdmançı olmaq üçün yüksək keyfiyyətlərə sahib olmaq lazımdır. İdmançılar arasında şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanlarımız, filmlərdə baş qəhrəmana çevrilən igidlərimiz də var. İdman güclülərin yeridir. Rəqibinə qalib gəlməyindən və yaxud yarışda uduzduğundan asılı olmayaraq idmançı hər zaman qalibdir... Bu gün Azərbaycan inkişaf etmiş ən güclü ölkələr arasındadır. Bu isə idman sahəsində özünü daha parlaq biruzə verir. Hazırda idmana yüksək səviyyədə dövlət qayğısı var. Bu qulluğun, belə diqqətin qarşısında bütün idmançılar yalnız uğur qazanmağa borcludurlar. İldən-ilə idmançılarımızın sayı artır. Buna hər birimiz əlbəttə ki, ürəkdən sevinirik. Bayrağımız zirvələrə qalxır, ölkəmiz tanınır və biz bununla qürur duyuruq. İdmanın inkişafı üçün nəhəng Olimpiya kompleksləri tikilib istifadəyə verilir. Bu layihələr Azərbaycanın gələcəyi naminə atılan düşünülmüş, uğurlu addımlardan biridir. Sağlam olmayan insan heç bir sahədə uğur qazana bilməz. Uğur qazanmanın yolu məhz sağlam həyat tərzindən keçir. Bu ölkəyə sağlam nəsil, sağlam gələcək lazımdır. İdman hər kəsin həyatının ayrılmaz parçası olmalıdır”

*Xalq şairi Zəlimxan Yaqub:*

*“Paytaxtımızda keçirilən I Avropa Oyunlarında çıxış edən bütün idmançılarımızı təbrik edirəm”*



“Mən də hamı kimi idmanın Azərbaycanadakı inkişafının şahidinə çevrilmişəm. Bu inkişaf bizim qələbəmizdir. İdmançılar özləri üçün yarışmır vətəni, xalqı üçün yarışır. Bu gün Azərbaycanda idmanın inkişafı üçün hər şərait yaradılıb. İdmanın inkişafı ölkə rəhbərliyinin diqqəti və qayğısı altındadır. Tikilən idman kompleksləri, idman qurğuları buna əyani sübutdur. Uşaqların, yeniyetmələrin idmanla məşğul olması, sağlam ruhda yetişməsi üçün çoxlu sayda idman məktəbləri fəaliyyət göstərir. Belə məktəblərdə uşaqlar istədikləri idman növü ilə məşğul ola bilərlər. İdmançının karyerası idman ocaqlarından başlayır. Yenidən uşaq ola bilsəydim idmanla mün-təzəm məşğul olardım. Deyirlər idman etmək heç vaxt gec deyil, lakin, gələcəkdə bacarıqlı idmançı olmaq üçün bu işlə uşaq vaxtından məşğul olmaq lazımdır. Dünyanın ən böyük şəhərlərində olarkən insanların gündəlik həyatda idman geyimlərində gəzdiyini görürük. Bu, idmana olan sevgidən irəli gəlir. İdmanı hamı sevməlidir. Bu sahədə uğur qazanmaq, vətənə xidmət deməkdir. Bayrağımızı ucaldan hər bir idmançı vətənimizə xidmət edir. Bu, özü də qəhrəmanlıqdır. Paytaxtımızda keçirilən I Avropa Oyunlarında çıxış edən bütün idmançılarımızı təbrik edirəm”



**1<sup>ST</sup> BAKU 2015**  
EUROPEAN GAMES

## *Mətbuat orqanları ilk Avropa Oyunlarının təbliğatına xüsusi diqqət yetirdi*



*“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov:*

“Müstəqil dövlət olaraq Azərbaycan çox gəncdir. 24 illik müstəqilliyin 12 ili quruculuğa həsr edilib, qalanı kaos, anarxiya burulğanında keçib. Son 12 ildə Azərbaycan iqtisadi, siyasi, beynəlxalq nüfuzunun artması, dünyada xüsusi imicinin formalaşması baxımdan inkişaf edib. Bu imicin nəticəsi olaraq Azərbaycana bu cür etimad göstərildi. Buna qədər Azərbaycan yol infrastrukturunun yaradılması, həm idman qurğularının tikilməsi, həm də beynəlxalq yarışların keçirilməsində təcrübə toplanması baxımdan uğurlara imza atıb. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Birinci Avropa Oyunları ilə əlaqədar bütün hazırlıq işləri yüksək səviyyədə icra edilib. Belə hesab edirəm ki, Azərbaycan oyunlardan maddi gəlir əldə etməyi nəzərdə tutmur. Biz idman dövlətiyik, idmançılarımız illər ərzində Olimpiya oyunları, dünya çempionatında iştirak edib yüksək yer qazanıblar. Bundan başqa, il ərzində neçə-neçə beynəlxalq yarışlara ev sahibliyi etmişik. İdman dostluq, sülh, insanlar arasında mehriban münasibət deməkdir. Azərbaycan dünyaya bu imiclə çıxır. Birinci Avropa Oyunları ölkəmizin bu imicini daha da möhkəmləndirdi”



*“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:”*

Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisədir. Bu hadisə Azərbaycanın imicinə xidmət edəcək və ölkəmizin təbliğatına şərait yaradacaq mühüm amildir. İştirakçı idmançılar, qonaqlar, jurnalistlər ölkəmizi öz gözləri ilə gördülər. Bu qədər çoxsaylı əcnəbini ölkəmizə cəlb etmək adi vaxtda müşkül olardı və illər tələb edərdi. Bu baxımdan Avropa Oyunları həm də əvəzsiz fürsətdir. Müasir stadionlar, oyunların təşkilinin yüksək səviyyəsi qonaqları heyran qoydu. Xalqımızın qonaqpərvərliyi isə unudulmaz təəssuratlar yaratdı. Mən özüm də çalışdım ki, həmkarlarımla birgə oyunları stadionlarda izləyim və həyəcanı yaxından hiss etdim. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm”



**"SOS" Media Qrupun rəhbəri  
Bahruz Quliyev:**

"I Avropa Oyunları Azərbaycan üçün mühüm hadisədir. Nəzərə almaq lazımdır ki, bu, ilk Avropa Oyunlarıdır, bu oyunlar Azərbaycandan başlayır. Oyunlar gələcəkdə digər ölkələrdə keçiriləndə bu yarışa artıq Azərbaycan ilk dəfə ev sahibliyi etdiyinə görə tarixə düşəcək. Media orqanı olaraq bizim məqsədimiz yarış ərəfəsində maarifləndirmə işi aparmaq idi. Hər bir media orqanının və vətəndaşın borcudur ki, öz əlində olan resursları cəmləyib insanları düzgün istiqamətə yönəlsin. Azərbaycan həqiqətlərini, mədəniyyətini, iqtisadiyyatını dünyaya düzgün çatdırmağın vaxtıdır. Hesab edirəm ki, bizim üzərimizə ağır yük düşürdü. Bu, təkcə dövlətin, iqtidarın, onun ayrı-ayrı qurumlarının işi deyil. Azərbaycanda fəaliyyət göstərən bütün mətbuat orqanlarının işidir. Mətbuat orqanları bu ərəfədə təbliğatı düzgün apardı. Bu möhtəşəm tədbir yüksək səviyyədə keçirildi"



**"İki sahil" qəzetinin baş redaktoru  
Vüqar Rəhimzadə:**

"I Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, Avropa və bütün dünya üçün əlamətdar hadisədir. Oyunların Azərbaycanda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin verdiyi qərar Azərbaycana olan böyük inamın göstəricisi, ölkəmizin dünya birliyində layiqli yer tutmasını təstiqlən edən amildir. Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana 6 mindən artıq idmançı, minlərlə azarkeş, 30-dan artıq dövlət rəhbəri, hökumət başçıları, Parlament nümayəndələrinin və digər ölkələrin cəmiyyətini özündə ehtiva edən insanlar gəldi. Onlar I Avropa Oyunlarının möhtəşəm açılış mərasiminin canlı şahidi oldular. Bu, tarixi hadisədir. Avropa Oyunları çox yüksək səviyyədə həyata keçirildi. Avropa Oyunlarının bundan sonra hansı ölkədə, hansı dövlətdə keçirilməsindən asılı olmayaraq, Azərbaycan daimi xatırlanacaq. Oyunların təməl daşının Azərbaycan qoyulması hər bir Azərbaycan vətəndaşı, Azərbaycanı sevən insan üçün qürurvericidir. Bütövlükdə Avropa idman tarixində Avropa Oyunları kimi möhtəşəm yarışların keçirilməsi Azərbaycanın möhtəşəm imzasını bir daha təstiqlən etdi. Hesab edirəm ki, I Avropa Oyunları tarixi, mötəbər və əlamətdar hadisədir. Xalqımızı Avropa Oyunlarının keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu ölkə rəhbərliyinin və bütün xalqımızın möhtəşəm qələbəsidir"



**"Yeni Azərbaycan" qəzetinin  
baş redaktoru Hikmət Babaoğlu:**

"I Avropa Oyunları Azərbaycan tarixində yeni hadisədir. Bu, təkcə idman hadisəsi sayıla bilməz. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilk növbədə, Azərbaycana verilən dəyərdir. Bu hadisə həm də Azərbaycanın Avropa ailəsinə üzv olduğunun etirafıdır. Ona görə də bu oyunların ölkəmizin ictimai, mədəni, idman, sosial və turizm sahəsində qoyacağı iz yaxın və uzaq perspektivdə çox ciddi dividentlərlə müşahidə olunacaq. "Yeni Azərbaycan" qəzetinin kollektivi bu tarixi hadisəyə məsuliyyətlə yanaşdı. Biz qəzetimizdə hər gün ən azı bir qoşa səhifə, əksər hallarda isə üç-dörd səhifə I Avropa Oyunlarına həsr edirdik. Bilirik ki, bu böyük idman hadisəsinin tarixini öyrənənlər nə vaxtsa mütləq mənbə kimi bizim qəzetə də müraciət edəcəklər. Qəzetimizdə çalışan hər bir kəs final oyunlarına bilet almışdı. Fikrimcə, I Avropa Oyunları bir növ orijinal təbliğatdır"



**"Bakı-Xəbər" qəzetinin baş redaktoru  
Aydın Quliyev:**

"Azərbaycanın adı bu möhtəşəm bayramın ilk təşkilatçısı kimi dünya idmanının tarixinə qızıl hərflərlə yazıldı. Bu cür böyük tədbirə hazırlaşmaq üçün çox az müddət ayrılmasına baxmayaraq, dövlətimizin və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirildi. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya standartlarına cavab verir. Tikilmiş obyektlər, idman qurğuları bizə imkan verdi ki, Oyunları yüksək səviyyədə keçirək. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilib. Azərbaycan idmanı zəngin tarixə malikdir. Ölkəmizdə digər sahələr kimi, idmana da diqqət və qayğı göstərilir. İdmançılarımız da məhz bu qayğıdan yararlanaraq ölkəmizin bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırır, himnini səsləndirirlər. Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edən bir məkan kimi də böyük nüfuzə malikdir. I Avropa Oyunlarının paytaxtımızda keçirilməsi ölkəmizin nüfuzundan xəbər verir"



*Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri, Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov*

## **“Bütün Avropanın diqqəti Bakıya yönəldi”**

“ Tarixdə ilk dəfə olaraq ilk Avropa Oyunları keçirildi. Bu tarixi yazmaq ölkəmizə qismət oldu. Möhtəşəm açılış, idmançılarımızın qazandıqları medallar bir daha onu sübut etdi ki, Azərbaycan qabaqcıl idman ölkəsidir. Bütün Avropanın diqqəti Bakıya yönəldi. Biz onsuz da bütün dünyada özümüzü təsdiq etmişik. Artıq gördüyümüz işlərimizlə, adət-ənənəmizlə, musiqimizlə, idmanımızla sübut etdik ki, Azərbaycan xalqı yaxşılardan yaxşıdır. İnsanlarımız qabiliyyəti, mədəniyyəti və qonaqpərvərliyi ilə də seçilir.

Bizim idmançıların indiyə qədər qazandıqları qələbələr göz önündədir. Pekin, London və yeniyyətələrin Nanjing Yay Olimpiya oyunlarında idmançılarımızın uğurlarını xatırlatmağa ehtiyac yoxdur. Onların uğurlu çıxışları bizdə ümid yaradırdı ki, Azərbaycan idmançıları Avropa Oyunlarında müvəffəqiyyətlə çıxış edib ən yüksək əyərli medallar qazanacaqlar. Bu, belə də oldu. Bütün idmansevərləri və ilk Avropa Oyunlarında medal qazanan idmançıları təbrik edirəm”



**1<sup>ST</sup> BAKU 2015**  
EUROPEAN GAMES



*Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı*

## **“İlk Avropa Oyunlarına beynəlxalq standartlar səviyyəsində ev sahibliyi etməyimiz dövlətimizin danılmaz uğurudur”**

“İdmançılarımızın çoxsaylı qələbələri bizi olduqca sevindirdi. Avropa Oyunlarının açılış mərasimində təqdim olunan elementlərdə Azərbaycanın zəngin mədəni irsi öz əksini tapmışdı ki, bu da dünyanın dörd bir yanından gələn turistlər üçün olduqca maraqlı idi. Bu, Bakını və Azərbaycanı dünyaya nümayiş etdirmək üçün gözəl imkan oldu. Bununla da ölkəmizi gözləri götürməyən qüvvələrə öz sözlümüzü deməyi bacardıq. Ölkəmizə təşrif buyuran xarici qonaqlar Azərbaycanın bugünkü inkişafının şahidi oldular, şəhərimizin eczakrlığından ağız dolusu danışdılar. İlk Avropa Oyunlarına beynəlxalq standartlar səviyyəsində ev sahibliyi etməyimiz dövlətimizin danılmaz uğurudur. Bir Azərbaycan gənci olaraq öz Vətənimlə, dövlətimlə, prezidentimlə bir daha qürur duyduam”



**1<sup>ST</sup> BAKU 2015**  
EUROPEAN GAMES



*Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov*

## **Nərimanov Rayon Gənclər və İdman İdarəsinin kollektivi Avropa Oyunlarında zəfər çalan idmançıları təbrik edir!**



“Ölkəmiz İlk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bu möhtəşəm yarışın ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük zəhmətinin, eləcə də Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gərgin əməyinin bəhrəsi idi. Avropa Oyunlarında iştirak edənlər gənclər idi. Gənclərimiz ölkəmizi layiqincə təmsil etdilər. Çünki vətənpərvər gəncliyimiz var və hər bir Azərbaycan idmançısı bayrağımızı ucaltmaq əzmi ilə yaşayır. Vətənpərvərlik ruhunu aşılamaq isə bizim başlıca məqsədimizdir. Hər ol olduğu kimi ötən il də bu istiqamətdə çoxsaylı tədbirlərimiz olub. Keçirilən 102 tədbirdə 17330 nəfər gənc iştirak edib. İdarəmiz tərəfindən gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin artırılması, həmçinin, asudə zamanın səmərəli təşkili istiqamətində xeyli işlər görülmüşdür. Azərbaycan gəncləri dünyanın ən bacarıqlı, istedadlı və vətənpərvər gəncliyidir. Bütün vətənpərvər gənclərimizi, eləcə də ilk Avropa Oyunlarında zəfər qazanan idmançılarımızı ürəkdən təbrik edirik ”







“Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin kollektivi ilk Avropa Oyunlarında medal qazanan idmançılarımızı təbrik edir!



# “Əsas odur ki, biz ölkəmizi yüksək səviyyədə təmsil etmək”



Bayram Əliyev

**“Pauerliftinqin sirlərinə yiyələnməyimdə təcrübəli məşqçim İbrahim İbrahimovun və dəfələrlə dünya, Avropa çempionu olan Namiq Cəfərovun rolu böyükdür”**

İdmanı hamımız sevirik. Lakin peşəkar idmançı olmaq, bu sahədə nailiyyətlər əldə etmək heç də asan deyil. Bunun üçün idmançıda dözümlü, iradə, qəlbə əzmi və peşəsinə böyük məhəbbət olmalıdır. Gənc idmançı Bayram Əliyev də yaxşı idmançı olmaq arzusu ilə yaşayıb. Yerli və beynəlxalq yarışlarda əldə etdiyi qələbələr onun idmanda olan uğurlu fəaliyyətindən xəbər verir.

Bayram Əliyev 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub. Kiçik yaşlarından idmana böyük maraq göstərib. Ağır atletika idman növünün seçməsi bu idmana olan marağının nəticəsidir.

“İlk məşqçi- müəllim İbrahim İbrahimovdur. Pauerliftinqin sirlərinə yiyələnməyimdə təcrübəli məşqçi İbrahim İbrahimovun və dəfələrlə dünya, Avropa çempionu olan Namiq Cəfərovun rolu böyükdür. 2002-ci ildən ölkədaxili yarışlarda çıxış etmişəm. 2004-cü ildən isə dünya və

Avropa yarışlarında iştirak etməyə başladım”, - deyər idmançı bildirdi.

O, ilk uğurunu 2004-cü ildə Slovakiyada keçirilən Dünya Kubokunun mütləq çempionu olmaqla əldə edib. 2005-ci ildə idmançı daha iki qələbəyə-Almaniyada keçirilən dünya çempionatında gümüş, Avropa Kubokunda isə qızıl medala sahib olub.

Hərbi xidmətdən qayıtdıqdan sonra Bayram Əliyev pauerliftinqlə məşğul olmağa davam edib. 2008-ci ildə İngiltərədə keçirilən dünya çempionatında və 2009-cu ildə Praqada olan Avropa çempionatında ikinci yerə yiyələnib. Qeyd edək ki, idmançının qazandığı nailiyyətlər bütün illəri əhatə edir. O, keçirilən yerli və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək üçün böyük səylə çalışır.

**“Hazırda Dövlət Gömrük Komitəsində çalışıram və burada idmançılara yaradılan şərait, göstərilən diqqət yarışlarda yaxşı çıxışımıza səbəb olur”**

“İdmanın Vətənimizin keşiyində dayanan əsgərlərimizin fiziki hazırlığında da böyük rolu var. Beynəlxalq yarışlarda Azərbaycanımızı layiqincə təmsil etmək, bayrağımızı dalğalandırmaq bütün idmançılar kimi mənim də ən böyük arzumdur. Bu, ən böyük vətənpərvərlikdir. Hər kəs öz sahəsində uğur qazanmağa çalışmalıdır. Əsas odur ki, biz ölkəmizi yüksək səviyyədə təmsil etmək. Onu da deyim ki, hazırda Dövlət Gömrük Komitəsində çalışıram və burada idmançılara yaradılan şərait, göstərilən diqqət yarışlarda yaxşı çıxışımıza səbəb olur. Bu baxımdan, komitə rəhbərliyinə təşəkkür edirəm”, - deyər idmançı bildirdi.

Bu ilin iyun ayında Bayram Əliyev Latviyanın Rıqa şəhərində keçirilən Avropa çempionatında rəqiblərinə qalib gələrək 245 kq ağırlıq qaldırmaqla (82,5 kq çəkiddə) çempion adını qazanıb. Çempionatda 31 ölkədən 500-ə yaxın ağırlıqaldıran iştirak edib.

İdmançı onu da bildirdi ki, keçirilən dünya çempionatlarında ən güclü rəqiblər amerikalı pauerliftinqçilərdir. Avropa çempionatında isə idmançılarımızın əsas rəqibləri rusiyalı idmançılar olur.

Bütün idman növlərinin cəmiyyətin sağlam ruhda inkişaf etməsində böyük rolu olduğunu deyər idmançı ailə üzvlərinin də idmana böyük maraq göztərdiyini vurğuladı. Bayram Əliyevin qardaşı İsrail isə idmanın üzgüçülük növü ilə məşğul olur. O, ölkədaxili üzgüçülük yarışlarında mükafatalayıq yerlər tutub. İdmançı 2 yaşlı tamam olmayan qızı Selinin də gələcəkdə idmanla məşğul olmasını, sağlam həyat tərzində yaşamasını istəyir.

# AQGF FITNESS MƏRKƏZİ



**Qol güləşi - gücün,  
sürətin,  
iradənin vəhdəti!**

